



# XALQ QƏZETİ

№ 42 (29014) 21 fevral 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir  
www.xalqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

## Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib

□ **Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib.**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətində olan həmsədr Günter Ottinger iştirak ediblər. Əvvəlcə birgə foto çəkdirildi. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda nitq söylədi.



## Prezident İlham Əliyevin nitqi

– Hörmətli xanımlar və cənablar!  
Hörmətli qonaqlar, hörmətli dostlar!

Azərbaycana xoş gəlmisiniz, sizi görməyə çox şadam, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının beşinci toplantısında iştirakınıza görə sizə təşəkkür edirəm.

Biz 2015-ci ildə bu mühüm prosedura start verdik və Azərbaycan belə bir əməkdaşlıq formatının təşəbbüskarı oldu. Bu təşəbbüs Avropa Komissiyası tərəfindən də dəstəkləndi və beləliklə, bu proses başladı. Biz belə toplantıların və bu nəhəng layihənin irəli aparılması ilə bağlı görülməli işlərə dair geniş müzakirələrin faydasını görürük. Mən Avropa Komissiyasına bu prosedura fəal iştirakı görə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan və Avropa Komissiyası bu şüarın həmtəşkilatçılarıdır və bizim sıx əməkdaşlığımız yaxşı nəticələr verir. Böyük məmnuniyyətlə komissar Ottingeri salamlayıram. O, vaxtilə Avropa İttifaqının enerji məsələləri üzrə komissarı olub və Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə əməkdaşlığın möhkəmlənməsi və Cənub Qaz Dəhlizi layihəsinin irəliləməsində mühüm rol oynayıb. Bu, həqiqətən də vahid komanda işidir və ildən-ildə biz bunun nəticəsini görürük.

Mən Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələrinin, xüsusilə də Cənub Qaz Dəhlizinin reallaşdırılmasında göstərilən davamlı dəstəyə görə Amerika Birləşmiş Ştatları



hökumətinə minnətdarlığımı bildirirəm. Mən ABŞ və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələrini salamlayıram. Əminəm ki, sizin töhfəniz sayəsində bu toplantının gözəl nəticələri olacaq. Mən, eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edən qonşularımız Türkiyə və Gürcüstan, habelə Avropa ölkələrindən Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadan olan nümayəndələri salamlayıram. Biz artıq bu layihənin reallaşdırılması

na məsul olan bir komandayırıq. Bildiyiniz kimi, Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Bunun nəticəsində biz Azərbaycanın enerji resurslarının nəqlinin şəxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradacağıq və mən həmin dövlətlərin nümayəndələrini də burada salamlayıram. İllik toplantılarımızda iştirak edən

qonaqlarımızın sayı artır. Mənə verilən məlumata görə, burada Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistanın nümayəndələri iştirak edirlər və şadam ki, bu layihəyə maraq göstərən dövlətlərin sayı artmaqdadır.

Əlbəttə, burada şirkətləri də qeyd etmək lazımdır, çünki onların fəal iştirakı olmadan bu nəhəng layihəni reallaşdırmaq mümkün olmazdı. Mən SOCAR və BP arasında olan sıx strateji tərəfdaşlığı xüsusi qeyd

etmək istəyirəm. BP şirkəti bizim strateji tərəfdaşımız və investorumuzdur, o, Azərbaycanda 25 ildir ki, fəaliyyət göstərir. BP Azərbaycanda enerji layihələrinin icrası ilə bağlı böyük səylər göstərir və onun yatırıdığı sərmayələr tərəfimizdən yüksək qiymətləndirilir. Biz Azərbaycanda enerji sahəsinin inkişafı ilə bağlı bir sıra vacib layihələr üzərində çalışırıq.

Beynəlxalq maliyyə qurumlarının güclü dəstəyi olmadan bizim birgə səylərimiz faydalı

olmazdı. Bu gün toplantımızda dünyanın aparıcı maliyyə qurumlarının - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Avropa İnvestisiya Bankının nümayəndələri iştirak edirlər. Fərsətdən istifadə edərək, bu layihə ilə bağlı maliyyə töhfəsinə və bizə olan etimada görə sizlərə təşəkkür edirəm. Bizim nə qədər böyük təşəbbüs və nəhəng layihəni həyata keçirdiyimizi təsvir etmək üçün, zənnimcə, bu toplantıda iştirak edənlərin siyahısını səsləndirmək kifayət edər.

Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng "Azəri-Çıraq-Günəşli" neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün açmaq istədi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cü il, əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açıldı, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri

iqtisadiyyatın şəxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəldildi. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq.

1996-cı ildə "Şahdəniz" qaz yatağı ilə bağlı müqavilə imzalanmışdır ki, həmin yataq Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyidir. Ümidvaram ki, bu, yeganə mənbə olmayacaq, ancaq hazırda bu, belədir. Bu, nəhəng bir qaz yatağıdır və onun təbii ehtiyatları artıq hasil və ixrac olunur.

Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şəxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan 1990-cı illərin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şəxələndirilməsi üçün vacib məsələ idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi. Biz isə ixracımızı mümkün qədər artırdıq və bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə də neft nəql edilir.

(ardı 2-ci səhifədə)



**Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirib**

» 5



**Sosial siyasət strategiyası uğurla reallaşdırılır**

» 6



**5,9 milyard manatlıq məhsul istehsal olunub**

» 7



**ABŞ və Çin ticarət mübahisəsinə son qoya biləcəkmiz?**

» 12



# Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib

## Prezident İlham Əliyevin nitqi

(*əvvəli 1-ci səhifədə*)

Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkədir və əlbəttə ki, Azərbaycanın regiondakı rolu artmaqdadır. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Çünki o vaxta qədər biz təbii qazı idxal edirdik. Yəni, biz əsas enerji layihəsi olan Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq realıqdır. Xatırlayım ki, 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq seçildi. Bütün bunlar onu nümayiş etdirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Biz vahid komanda şəklində çalışmışıq nəticəsində uğurdan bəhs edə bilərik.

Ötən ilin fevral ayındakı sonuncu görüşümüzdən son-

ra iki mühüm tədbir keçirildi - biri Azərbaycanda, digəri isə Türkiyədə. May ayında Cənub Qaz Dəhlizinin, iyunda isə TANAP-ın rəsmi açılışları baş tutdu. Bunlar “Şahdəniz” yatağının istismarı və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından mühüm hadisələr idi. Bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınırıq. Onun dörd elementindən üçü artıq hazırdır və istifadə olunur. TANAP layihəsinin istifadəyə verilməsindən sonra 1 milyard kubmetr qazın Türkiyə bazarına ixracı bizi məmnun edir.

Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında şura qarşısında çıxışında TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni, bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq.

Cənub Qaz Dəhlizi enerji şəxələndirilməsi layihəsidir. Enerji resurslarının şəxələndirilməsi istehsalçı, istehlakçı və tranzit

ölkələr üçün çox vacibdir. Hesab edirik ki, biz burada yaxşı balans tapa bilmişik - yeni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu və Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından mühüm hadisələr idi. Bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınırıq. Onun dörd elementindən üçü artıq hazırdır və istifadə olunur. TANAP layihəsinin istifadəyə verilməsindən sonra 1 milyard kubmetr qazın Türkiyə bazarına ixracı bizi məmnun edir.

Trans-Adriatik boru kəmərinin inşasında da böyük irəliləyiş var. Ötən ilin fevral ayında şura qarşısında çıxışında TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdim. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəni, bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq.

Cənub Qaz Dəhlizi enerji şəxələndirilməsi layihəsidir. Enerji resurslarının şəxələndirilməsi istehsalçı, istehlakçı və tranzit

əhəmiyyəti artır.

Əlbəttə ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz yaxşı anlarıyıq ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. O dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır, onlar əmin olmalıdırlar ki, bu toplantıların əhəmiyyəti olduqca böyükdür. Çünki biz il ərzində görülən işləri nəzərdən keçirir, eyni zamanda, gələcək addımlarımızı planlaşdırır və işimizin irəlilədilməsi məqsədilə il ərzində isə ikitərəfli və çoxtərəfli görüşlər, məsləhətləşmələr və konfranslar keçiririk. Bir daha qeyd edim ki, Cənub Qaz Dəhlizi enerji şəxələndirilməsi layihəsidir. Çünki o, həmçinin nəqliyyat marşrutlarını və mənbələri şəxələndirir. Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etmək biz enerji marşrutlarını şəxələndirir. Yəni, bu, tam şəxələndirmədir, əslində, bu, Avropanın enerji xəritəsinə dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin

miz 2,6 trilyon kubmetrdir. Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Lakin, eyni zamanda, hazırda istismar prosesində olan digər yataqlar da var və düşüncəm ki, tezliklə biz “Abşeron” yatağından yaxşı nəticələr əldə edəcəyik. Əminəm ki, ən yaxın gələcəkdə biz oradan qaz hasil etməyə başlayacağıq. Böyük qaz ehtiyatına malik “Ümid”, “Babək” yataqları və digər yataqlar da çox ümidvericidir. Ona görə də mən əminəm ki, “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şəxələndirmək üçün daha çox potensial olacaq.

Əlbəttə ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əməkdaşlıqda da çox mühüm rol oynayır. Mən xüsusilə nəqliyyatı qeyd edərdim. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ölkəmizin ərazisindən keçir. Biz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırırıq.

Bakı dəniz limanı, Avropa ilə Asiya arasında birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları - bütün bunlar bizim neft və qaz satışından əldə etdiyimiz gəlirlər sayəsində mümkün olub. Beləliklə, biz gəlirləri əlavə gəlir gətirəcək və ümumi işə xidmət edəcək sektorlara yönəlmişik. Çünki nəqliyyat layihələri, eləcə də enerji layihələri ölkələri birləşdirir. Ölkələr əlaqəli, qarşılıqlı şəkildə bir-birindən asılı olur və hər kəs mənfəət əldə edir. Ona görə də biz enerji təhlükəsizliyi layihələrinin faydasını digər sahələrdə görürük.

Əlbəttə ki, Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verir. Bizim enerji şirkətləri ilə bütün müqavilələrimiz parlament tərəfindən ratifikasiya olunur və qüvvəyə minir. Bu səbəbdən də investorlar 100 faiz əmin olurlar ki, bu müqavilələrdə bir söz belə dəyişdirilməyəcək. Bu, etimad yaradır. Bu, həmçinin bizə digər sektorlara milyardlarla investisiya cəlb etmək imkan verir.

Azərbaycana yatırılmış investisiyaların ümumi həcmi 250 milyard dollara yaxındır. Bunun yarısı xarici investisiyalardır. Bu, bizə iqtisadiyyatımızı şəxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verir. Dünya Bankının sonuncu “Doing Business” hesabatına əsasən Azərbaycan 25-ci yerdədir. Beləliklə, biz möhtəşəm uğur qazanmışıq və biznes mühiti nöqtəyi-nəzərindən 10 ən islahatçı ölkədən biriymi.

Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində biz infrastruktur, sosial infrastruktur böyük həcmdə investisiya yatırmağa, əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq. Ona görə də bu layihə bizim üçün, əminəm ki, hamımız üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Şadam ki, bu gün biz uğurlar, nəticələr barədə danışa bilirik və sözsüz ki, bu gün biz gələcək planlar barədə də danışacağıq. Sizə uğurlar arzulayıram. Bizimlə birgə olduğunuzsa görə sizə təşəkkür edirəm.

□ **Azərbaycanın energetika naziri Pərviz ŞAHBAZOV dedi: -Cənab Prezident, icazə verin, Məşvərət Şurasının üzvləri adından Sizə bizim prioritetlərimiz və vəzifələrimizə bir daha diqqət çəkən əhatəli çıxışımıza görə dərin minnətdarlığımızı ifadə edir. Məşvərət Şurasının iclaslarında Sizin daimi iştirakınız və davamlı dəstəyiniz bu qurum yaranandan onun işinə istiqamət verir. İnandırım ki, Sizin rəhbərliyinizlə Məşvərət Şurasının hazırkı iclası həm də Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı mühüm məsələlərin müzakirə olunacağı forum kimi xidmət edəcək. Cənab Prezident, icazə verin, iştirakınıza və çıxışınıza görə bir daha Sizə minnətdarlığımı bildirim və çıxış etmək üçün sözü Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı cənab Günter Ottingərə verim. Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger çıxış etdi.**

– Zati-alləri, hörmətli Prezident Əliyev!

Hörmətli nazir Şahbazov, nazirlər, həmkarlar, xanımlar və cənablar!

2019-cu il bizim Cənub Qaz Dəhlizi layihəsinin qalan hissələrinin maliyyələşməsi baxımından əhəmiyyətli il olacaq. Mən ötən ilin mayında baş tutmuş ilk qaz mərasimindən sonra Bakıda keçirilən neft-qaz konfransında Avropa İttifaqı adından iştirak etmək şərəfinə nail olmuşam. Azərbaycan qazı TANAP vasitəsilə artıq buradan Türkiyəyə nəql edilir. Biz Azərbaycan qazının yaxın gələcəkdə, ə ümidvarıq ki, gələn il, - Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik. Avropa İttifaqı Cənub Qaz Dəhlizi layihəsinin mümkün qədər tez tamamlanması üçün əlindən gələni edəcək.

Bu dəhliz strateji əhəmiyyətə malikdir, çünki o, təkcə təchizat marşrutlarının deyil, həm də təchizat mənbələrinin şəxələndirilməsinə imkan verəcək. Təchizat mənbələri deyəndə “Şimal Axını 2” və ya “Türk Axını”, yeni mənbələr deyəndə isə Cənub Qaz Dəhlizi - Azərbaycan və Avropa İttifaqı nəzərdə tutulur. Gələcəkdə təchizat səviyyəsinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə inkişaf etdirmək üçün hər iki element bərabər şəkildə vacibdir.

Bu gün biz təkcə geriye bax-

maq istəmirik, biz gələcəyə baxmalıyıq. Cənub Qaz Dəhlizi təkcə Avropanın enerji şəxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb etmir. O, həm də dəhliz boyunca yerləşən ölkələrdə və onların hüddudlarından kənarda dinamik proseslərə start verir. Söhbət təkcə qazdan deyil, daha çox məsələlərdən - qonşuluq və tərəfdaşlıqdan gedir. Bu, Məşvərət Şurasının beşinci toplantısıdır. Fürsətdən istifadə edərək, mən 2014-cü ildə həmkarım, vitse-prezident Şəfəviciyə birgə Şurayı təsis etdiyinə görə Prezident Əliyevə və bu illər ərzində hər il keçirilən tədbirə ev sahibliyi etməklə Azərbaycanın nümayiş etdirdiyi möhtəşəm qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istədim. Mən səmimi qəlbdən inanıram ki, Məşvərət Şurası bu layihənin inkişaf etdirilməsində mühüm rol oynayır. O, çağırışlarla birlikdə məşğul olunmasını təmin etmək üçün bütün tərəfləri bir araya gətirir. Bugünkü uğur həm də layihədə iştirak edən, onun tikintisinə maliyyə vəsaiti ayıran şirkətlərin, eləcə də maliyyə institutları - Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və başqalarının peşəkarlığı sayəsində mümkün olub. Biz tezliklə dəyə biləcəyik ki, 3500 kilometr uzunluğunda kəmərekord zaman kəsiyində, müxtəlif ölkələrdən keçməklə və smetada nəzərdə tutulandan az vəsait sərf

olunmaqla tikilib. Bu cür iddialı infrastruktur layihələri çox deyil. Bu, tarixi layihədir.

Cənub Qaz Dəhlizi sayəsində, - lakin təkcə bunun sayəsində deyil, - Azərbaycan Avropa İttifaqı üçün əsas strateji tərəfdaşdır. Bu il biz Şərq Tərəfdaşlığının 10 illiyini qeyd edirik. Azərbaycan hələ də bir sıra iqtisadi çətinliklərin öhdəsindən gəlməyə çalışan Şərq Tərəfdaşlığı regionunda öz inkişafı ilə mayak rolunu oynayır, inkişaf etməkdə olan, orta gəlir səviyyəli ölkədir. Azərbaycan güclü artım tempinə malik ölkədir və çağırışların öhdəsindən inamlı gəlir. Azərbaycan, həmçinin öz iqtisadiyyatının şəxələndirilməsi ilə fəal şəkildə məşğul olur. Bu, açıq-aşkar sizin əməkdaşlığı genişləndirə biləcəyiniz sahədir.

Həqiqətən, ötən ilin iyulunda Azərbaycan birgə tərəfdaşlıq prioritetlərini irəli sürüb, onlar artıq ratifikasiya olunub və 2018-ci ilin oktyabrında qüvvəyə minib. Hazırda Avropa İttifaqı Avropa qonşuluq aləti çərçivəsində prioritetlərin birgə həyata keçirilməsini dəstəkləmək üçün maliyyə mexanizmi hazırlayır. Tərəfdaşlıq prioritetləri həm də mühüm enerji fəsilini əhatə edən, hazırda haqqında danışıqlar aparıldığımız genişləndirilmiş razılaşmanın gələcək icrası üçün zəmin yaratmağa kömək edəcək. Biz artıq bu danışıqlarda əhəmiyyətli irəliləyişə nail olmuşuq. Bu həftə Məşvərət Şurasına paralel olaraq, səmərəli ticarət danışıqları aparılır.

Azərbaycan enerjini istehsal və ixrac edən mühüm ölkədir. Avropa İttifaqı bunu yaxşı bilir. SOCAR Cənub Qaz Dəhlizi kontekstində təkcə öz müasir texnologiyasını və “nou-hau”-sunu təklif etmir, eyni zamanda, Cənub Qaz Dəhlizində və onun hüddudlarından kənarda, həm Avropa İttifaqında, Qərbi Balkan ölkələrində və həm də bizim tərəfdaşımız olan Türkiyədə çox vacib bir sərmayədir. Onun biznes modeli neft və



qazın hüddudlarını aşaraq hazırda emal fəaliyyəti və neft-kimyə sənayesində genişlənir. Ona görə də Azərbaycan ortaya böyük enerji təcrübəsi qoyur ki, Avropa İttifaqı bundan yalnız faydalana bilər.

Biz başa düşürük ki, enerji məsələsi bu gözəl ölkə üçün xüsusilə həssas məsələdir və öz narahatlıqlarımızı və sizin narahatlıqlarınızı nəzərə almağa hazırıq. Lakin biz həm də yeni tərəfdaşlıq razılaşması kontekstində Avropa İttifaqının normativ-hüquqi bazasına hörmət etməliyik. Mən eşitməyə məmnunam ki, dünyanın enerji danışıqları məhiyyət etibarilə irəliləyiş imkan verdi. Enerji sahəsində irəliləyiş hər iki tərəfə, həmçinin qalan digər sahələrdə danışıqları yekunlaşdırmağa imkan verməlidir. Bu, bizə əhəmiyyətli hisssəti ticarət üzrə aparılan danışıqları tamamlamağa və 2019-cu ilin sonlarına yaxın komissiyamızın səlahiyyət müddətinə kömək etmək imkanını verəcək.

Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə danışıq-

lara dair yanaşmanın Cənub Qaz Dəhlizi layihəsinə dair yanaşmaya bənzər olması, əməkdaşlıq və qarşılıqlı etimad ruhunda aparılması mühüm əhəmiyyət kəsb edir. Mən əminəm ki, biz hər iki tərəfi qalibə çevirən zəruri kompromisləri tapa biləcəyik və güclü tərəfdaşlar arasında bu, belə də olmalıdır.

Azərbaycanın enerjidan savayı, çox mühüm geosiyasi rol da var və ölkənin yerləşdiyi məkan ona nəinki beynəlxalq enerji qovşağı kimi, eyni zamanda, mühüm nəqliyyat qovşağı kimi də fəaliyyət göstərmək imkanı verir. Azərbaycan öz limanlarına və dəmir yolu şəbəkələrinə sərmayə yatırır. Azərbaycan Avropa İttifaqına Mərkəzi Asiyaya və Çinə çıxış əldə etmək üçün mühüm bir yol açır.

Məşvərət Şurası müxtəlif ölkələri və təşkilatları öz işinə cəlb edən nadir çoxtərəfli bir platformadır. Təşkilatçılar arasında maraqların vaxtaşırı dəyişməsinə baxmayaraq, onların hamısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ehtiyac duyur və ümumi həllər naminə çalışır.

Hesab edirik ki, Cənub Qaz Dəhlizi layihəsinin tamamilə işlək vəziyyətdə olmasına baxmayaraq, bu cür uğurlu regional əməkdaşlıq enerji aləmində vacib müzakirə forumunu təşkil etməyə davam edə bilər. Biz hamımız enerji keçidinin çoxsaylı çağırışları ilə üz-üzə qalmışıq. Avropa İttifaqı Azərbaycan kimi, Paris İqlim Sazişinə qoşulub və burada səbəb bütün Avropa üçün təmiz enerji mənbələrinin qəbul edilməsidir. Beləliklə, Avropa İttifaqı nəinki özünün 2030-cu ilə qədər enerji və iqlim hədəflərinə çatmaq üçün töhfə verir və təmiz enerjiyə keçid dönamında rəhbərlik nümayiş etdirir, eyni zamanda, yeni enerji sistemlərimizin gələcəkdə necə fəaliyyət göstərəcəyinə dair dəyişiklikləyə hazır olmaq üzərində çalışır. Fakt etibarilə nəzərdən keçirir, bu da iqlim dəyişikliyinə qarşı səmərəli mübarizə aparmaq istədiyiniz təqdirdə zəruridir. Təmiz enerjiyə keçid kontekstində qaz gələcək illər və onilliklər ərzində mühüm əhəmiyyət kəsb edən keçid enerjisi olaraq qalacaq. Avropa İttifaqında biz orta və uzunmüddətli perspektivdə qaza tələbatımızın vaxt gəldikcə demək olar ki, sabit qalacağını gözləyirik. Çünki bizim yerli resurslarımızı gözəldiyindən daha tez tükənir. Məsələn, Niderlandı götürək. Tədricən baş verən dekarbonizasiya üçün yeni və innovativ konsepsiyalar tələb olunacaq. Nəqliyyat və istilik təchizatı

sektorları üçün elektrofikasiyanın artacağı gözlənilir. Lakin biz, eyni zamanda, daha ənənəvi enerji mənbələrinin hidrogen, yaşıl qaz, formatını tərk etməzdən önce düşünmək lazımdır. Məşvərət Şurası, yəni, biz hamımız çəvik dəyişən enerji aləmində vacib müzakirə forumunu təşkil etməyə davam edə bilərik. Biz hamımız enerji keçidinin çoxsaylı çağırışları ilə üz-üzə qalmışıq. Avropa İttifaqı Azərbaycan kimi, Paris İqlim Sazişinə qoşulub və burada səbəb bütün Avropa üçün təmiz enerji mənbələrinin qəbul edilməsidir. Beləliklə, Avropa İttifaqı nəinki özünün 2030-cu ilə qədər enerji və iqlim hədəflərinə çatmaq üçün töhfə verir və təmiz enerjiyə keçid dönamında rəhbərlik nümayiş etdirir, eyni zamanda, yeni enerji sistemlərimizin gələcəkdə necə fəaliyyət göstərəcəyinə dair dəyişiklikləyə hazır olmaq üzərində çalışır. Fakt etibarilə nəzərdən keçirir, bu da iqlim dəyişikliyinə qarşı səmərəli mübarizə aparmaq istədiyiniz təqdirdə zəruridir. Təmiz enerjiyə keçid kontekstində qaz gələcək illər və onilliklər ərzində mühüm əhəmiyyət kəsb edən keçid enerjisi olaraq qalacaq. Avropa İttifaqında biz orta və uzunmüddətli perspektivdə qaza tələbatımızın vaxt gəldikcə demək olar ki, sabit qalacağını gözləyirik. Çünki bizim yerli resurslarımızı gözəldiyindən daha tez tükənir. Məsələn, Niderlandı götürək. Tədricən baş verən dekarbonizasiya üçün yeni və innovativ konsepsiyalar tələb olunacaq. Nəqliyyat və istilik təchizatı

sektorları üçün elektrofikasiyanın artacağı gözlənilir. Lakin biz, eyni zamanda, daha ənənəvi enerji mənbələrinin hidrogen, yaşıl qaz, formatını tərk etməzdən önce düşünmək lazımdır. Məşvərət Şurası, yəni, biz hamımız çəvik dəyişən enerji aləmində vacib müzakirə forumunu təşkil etməyə davam edə bilərik. Biz hamımız enerji keçidinin çoxsaylı çağırışları ilə üz-üzə qalmışıq. Avropa İttifaqı Azərbaycan kimi, Paris İqlim Sazişinə qoşulub və burada səbəb bütün Avropa üçün təmiz enerji mənbələrinin qəbul edilməsidir. Beləliklə, Avropa İttifaqı nəinki özünün 2030-cu ilə qədər enerji və iqlim hədəflərinə çatmaq üçün töhfə verir və təmiz enerjiyə keçid dönamında rəhbərlik nümayiş etdirir, eyni zamanda, yeni enerji sistemlərimizin gələcəkdə necə fəaliyyət göstərəcəyinə dair dəyişiklikləyə hazır olmaq üzərində çalışır. Fakt etibarilə nəzərdən keçirir, bu da iqlim dəyişikliyinə qarşı səmərəli mübarizə aparmaq istədiyiniz təqdirdə zəruridir. Təmiz enerjiyə keçid kontekstində qaz gələcək illər və onilliklər ərzində mühüm əhəmiyyət kəsb edən keçid enerjisi olaraq qalacaq. Avropa İttifaqında biz orta və uzunmüddətli perspektivdə qaza tələbatımızın vaxt gəldikcə demək olar ki, sabit qalacağını gözləyirik. Çünki bizim yerli resurslarımızı gözəldiyindən daha tez tükənir. Məsələn, Niderlandı götürək. Tədricən baş verən dekarbonizasiya üçün yeni və innovativ konsepsiyalar tələb olunacaq. Nəqliyyat və istilik təchizatı

Biz öz tərəfdaşımız və qonşu ölkələrimiz üçün enerji daşıyıcıları üzrə etibarlı enerji tərəfdaşı olmağa hazırıq. Bu tərəfdaşlığa görə sizə təşəkkür edirik. Burada çox etibarlı komandamız var. Gəlin, birlikdə gələcəyə davam edək. Mən bu gün məhsuldar müzakirələr və fikir mübadilələrinin aparılmasını səbirsizliklə gözləyirəm. Avropa İttifaqı burada olmaqla danışıqlar. Sağ olun.

\*\*\*

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirib.

AZƏRTAC

**“Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 739 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə**

**Azərbaycan Respublikası Prezidentinin Fərmanı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Konstitusiyası Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 986-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

“Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 739 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 449; 2000, № 5, maddə 340)

3-cü hissəsinə “hakimləri” sözündən sonra “və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakim” sözləri əlavə edilsin və həmin hissədən “dəmir yolu, hava və avtomobil nəqliyyatı vasitələrindən (taksi istisna olmaqla), habelə” sözləri çıxarılsın.

**İlham ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

**Bakı şəhəri, 20 fevral 2019-cu il**

**Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında**

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:  
**1.** Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasının əsaslı təmiri və yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.21.1-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manat vəsait Azərbaycan Respublikasının

Mədəniyyət Nazirliyinə ayrılırsın.  
**2.** Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.  
**3.** Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İlham ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

**Bakı şəhəri, 20 fevral 2019-cu il**



## Prezident İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günther Ottinger ilə görüşüb.**

AZƏRTAC xəbər verir ki, görüşdə Cənub Qaz Dəhlizinin uğurlu icrasından məmnunluq ifadə edildi, bu baxımdan Məşvərət Şurasının toplantılarının önəmi vurğulandı.

Prezident İlham Əliyev bu layihənin icrasında Avropa İttifaqının fəal iştirakını və rolunu qeyd etdi, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirdi.

Günther Ottinger Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etməkdən məmnunluğunu bildirdi, layihənin icrasında Azərbaycan tərəfindən peşəkar komandanın fəal çalışdığını vurğuladı. Qonaq bu layihənin uğurlu icrasında

Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirdi.

Dövlətimizin başçısı Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa Komissiyasının prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında digər sahələrdə də uğurla həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

AZƏRTAC

## Prezident İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub



□ **Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönmez ilə görüşü olub.**

Fatih Dönmez görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi qeyd edən Fatih Dönmez Türkiyənin bu layihənin ilk mərhələsindən Azərbaycanın yanında olduğunu vurğuladı. O, Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla davam etdirildiyini bildirdi. İndiyədək TANAP layihəsinin və STAR neft emalı zavodunun açıldığını xatırladan Fatih Dönmez belə layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Türkiyənin

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında yüksək səviyyədə iştirakına görə minnətdarlığını bildirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə imzalanan bu layihənin təməlinin TANAP ilə qoyulduğunu vurğulayan dövlətimizin başçısı onun tarixi əhəmiyyətini qeyd etdi, TANAP-ın rəsmi açılışını xatırladı. Dövlətimizin başçısı Türkiyə ilə birlikdə bu layihənin qısa müddətdə başa çatdırılmasının böyük nailiyyət olduğunu vurğuladı.

Türkiyə-Azərbaycan əməkdaşlığının bütün sahələrdə, o cümlədən enerji sahəsində də böyük nəticələrə gətirib çıxardığını qeyd edən Prezident

İlham Əliyev məmnunluqla bildirdi ki, indiyədək 1 milyard kubmetr qaz yeni xətt vasitəsilə Türkiyəyə çatdırılıb. STAR neft emalı zavodunun fəaliyyətə başlamasının önəmini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bir neçə milyard dollarlıq sərmayə bu gün artıq nəticə verir.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması üzrə işlərin uğurla davam etdirildiyini söylədi.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

## Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk ilə görüşüb.**

Görüşdə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında layihənin uğurlu icrası ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğuladı. Dövlətimizin başçısı ötən il bir neçə mühüm layihənin icrasının başa çatdırıldığını qeyd edərək, bugünkü toplantıda yeni tərəflərin də təmsil olunduğunu

larnı vurğuladı. Bildirdi ki, bu, layihəyə artan marağın göstəricisidir.

Dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampın Cənub Qaz Dəhlizi layihəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd etdi.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk 2018-ci ildə layihənin

uğurlu icrası istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu dedi. O, ötən il bu layihə çərçivəsində yeni xəttə Türkiyəyə ilk dəfə olaraq 1 milyard kubmetr qazın çatdırıldığını vurğuladı.

Görüşdə bərpaulunan və alternativ enerji, eləcə də digər sahələrdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

## Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub



□ **Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşü olub.**

Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşdən məmnunluğunu bildirdi, səfərin məhsuldar olacağına əminliyini ifadə etdi. Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin yaxşı tərəfdaş olduğunu dedi. İtaliya şirkəti tərəfindən inşa olunan "SOCAR-Polymer" zavodunun bir neçə gün əvvəl açılışında iştirakını

xatırladan dövlətimizin başçısı ötən il bu zavodun birinci mərhələsinin açılışının İtaliya Prezidenti Sercio Mattarella ilə birlikdə həyata keçirildiyini dedi. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən neft-qaz, tikinti və iqtisadiyyatın digər sektorlarında da uğurla fəaliyyət göstərdiklərini və ölkəmizin onların fəaliyyətindən məmnun olduğunu bildirdi. Dövlətimizin başçısı Cənub

Qaz Dəhlizi layihəsinin icrası ilə bağlı ölkəmiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu dedi. Qeyd etdi ki, bu layihə dövlətləri və şirkətləri daha da sıx birləşdirir.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi görüşə görə minnətdarlığını bildirdi. O, dövlətimizin başçısı ilə görüşün bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olduğunu dedi. Andrea Cioffi Azərbaycan ilə münasibətlərin bütün sahələrdə, o cümlədən ticarət sahəsində də inkişaf etdiyini vurğuladı.

AZƏRTAC

## Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ilə görüşüb.**

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantılarının təşkilinin yaxşı ənənəyə çevrildiyini vurğulayaraq, bu mühüm tədbirlərdə planlaşdırılan hədəflərə nail olunduğunu qeyd etdi.

Avropa İnvestisiya

Bankının vitse-prezidenti Vazil Hudak Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasında Məşvərət Şurasının toplantılarının önəmini vurğuladı. O, Avropa İttifaqının əsas maliyyə strukturu olan bu bankın Cənub Qaz Dəhlizi layihəsinə maliyyə

dəstəyi göstərməsinin əhəmiyyətini qeyd etdi. Reqlonda Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiq-yaslı nəqliyyat layihələrinə toxunan Vazil Hudak Avropa İnvestisiya Bankının bu kimi nəqliyyat və digər layihələrin də maliyyələşdirilməsində maraqlı olduğunu ifadə etdi.

Layihəyə verdiyi dəstəyə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, bu, bankın bölgədə maliyyələşdirdiyi ən böyük

layihələrdən biridir. Cənub Qaz Dəhlizinin dayanıqlı layihə olduğunu xatırladan Prezident İlham Əliyev bu kreditlərin Avropa İnvestisiya Bankının və Avropa İttifaqının layihəyə dəstəyini nümayiş etdirdiyini bildirdi.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.

AZƏRTAC





## Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşü olub



□ **Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşü olub.**

Görüşdə dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı kimi vacib tədbirdə iştirakına görə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembona təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Dünya Bankının Cənub Qaz Dəhlizi layihəsinə və Azərbaycanın reallaşdırdığı digər layihələrə verdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə etdi. Bu əməkdaşlığı yüksək qiymətləndirən Azərbaycan Prezidenti Dünya Bankı ilə işbirliyinin uzunmüddətli və məhsuldar olduğunu bildirdi.

Cənub Qaz Dəhlizi layihəsinin ic-

rasının uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ötən il layihənin icrasında mühüm irəliləyişlərin olduğunu və bunun bu il də davam etdirildiyini dedi.

Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşünün xatırladan dövlətimizin başçısı həmin görüşdə gələcək əməkdaşlıq haqqında geniş müzakirələrin aparıldığını bildirdi.

Xanım Mersi Tembon Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyevanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevin

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında dərin məzmunlu nitqində mühüm məsələlərə toxunduğunu vurğuladı. Xanım Mersi Tembon Dünya Bankının baş icraçı direktorunun Davosda Prezident İlham Əliyev ilə görüşdən dərin təəssüratla ayrıldığını bildirdi. Mersi Tembon Azərbaycan ilə Dünya Bankı arasında aparılan müzakirələrdə əksini tapan məsələlərin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlərin reallaşdırıldığını dedi.

Prezident İlham Əliyev xanım Kristalina Georgiyevanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Dünya Bankının baş icraçı direktoruna çatdırılmasını xahiş etdi.


AZƏRTAC

## Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

□ **Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov fevralın 20-də Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.**

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayan Baş nazir ölkələrimizin və xalqlarımızın tarixən bir-birinə çox güclü tellərlə bağlı olduğunu bildirib. Azərbaycan və Türkiyə parlamentlərinin ölkələrimiz arasında münasibətlərin inkişafındakı rolundan bəhs edən Novruz Məmmədov Türkiyə nümayəndə heyətinin bu səfərinin, keçirilən görüşlərin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmli olduğunu deyib.

Azərbaycanın və



Türkiyənin iştirakı ilə həyata keçirilən global əhəmiyyətli layihələrdən bəhs edən Baş nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, TANAP, TAP kimi global əhəmiyyətli layihələrin həyata keçirilməsi qarşda ölkələrimiz arasındakı əməkdaşlığı daha da dərinləşdirir.

Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibdə Azərbaycanı ilk dəfə səfər etdiyini bildirib. O,

səfər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı vəziyyətinə, münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində görülməli olan işlərə dair önəmli müzakirələr aparıldığını diqqətə çatdırıb. Qarşda ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə ən yüksək səviyyədə olduğunu deyən Şamil Ayrım Azərbaycanın və Türkiyənin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən neft-qaz sektorunda birgə bir sıra mühüm layihələrə imza atdıqlarını söyləyib. O, birgə

həyata keçirilən bu layihələrin Azərbaycan və Türkiyə ilə yanaşı, bölgənin də inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Dostluq qrupunun rəhbəri Türkiyənin Ermanistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycanın yanında olduğunu bildirib, bu problemin tezliklə ədalətli həll ediləcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

atdığı konkret addımlardan məmnunluğunu ifadə edib. Türkiyəli nazir, həmçinin əməkdaşlığın dərinləşdirilməsi, aidiyyəti dövlət qurumları arasında təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Möhtəbər beynəlxalq konfransa dəvət ediyinə, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildiren nazir R.Usubov ikitərəfli münasibətlərin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini, əməkdaşlığın dərinləşməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Res-

publikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsl qardaşlıq və dostluq əlaqələrinin böyük töhfə verdiyini məmnunluqla qeyd edib.

Əməkdaşlığın geniş potensiala malik olduğunu, qadr hazırlığı və hərbi sahədə bir sıra sənədlərin imzalandığını, ikitərəfli formatda çoxsaylı görüşlərin keçirildiyini razılıqla diqqətə çatdıran nazir Rəhil Usubov transmilli müştəşkil cinayətkarlıqla mübarizədə iki ölkənin hüquq mühafizə orqanları arasında məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə

**Azərbaycan Respublikası Prezidentinin “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”**

**Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında”**

**2001-ci il 19 iyul tarixli 539 nömrəli, “Əmək pensiyaları haqqında”**

**Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”**

**2006-cı il 6 mart tarixli 377 nömrəli, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”**

**2006-cı il 25 iyul tarixli 430 nömrəli və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2010-cu il**

**13 dekabr tarixli 361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında**

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 13 yanvar tarixli 724 nömrəli və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 13 yanvar tarixli 725 nömrəli fərmanlarının icrası ilə əlaqədar **qərara alıram**:

**1. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 476; 2005, № 2, maddə 71; 2007, № 4, maddə 323; 2008, № 5, maddə 372; 2014, № 7, maddə 806, № 10, maddə 1174; 2017, № 2, maddə 164, № 7, maddə 1331; 2018, № 12 (I kitab), maddə 2539) 3.4-cü bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarıl-sın və həmin bəndə “Müdafiə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilsin.**

**2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185; 2018, № 12 (I kitab), maddə 2580) 2.5-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarıl-**

sın və həmin bəndə “Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin.

**3. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 594; 2007, № 11, maddə 1117, № 12, maddə 1223; 2008, № 8, maddə 724; 2009, № 6, maddə 419, №11, maddə 888; 2014, № 5, maddə 470; 2016, № 9, maddə 1027; 2017, № 7, maddə 1325) 2.7-ci bəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.**

**4. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 361 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1061; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) 3.2-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarıl-sın və həmin bəndə “Ədliyyə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri əlavə edilsin.**

**İlham ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 20 fevral 2019-cu il

**Azərbaycan Respublikası Prezidentinin “Terrorçuluğa qarşı mübarizə haqqında”**

**Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il**

**30 avqust tarixli 185 nömrəli, “Prokurorluq haqqında” Azərbaycan Respublikası**

**Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 24 dekabr tarixli 232 nömrəli,**

**“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun**

**tətbiq edilməsi barədə” 2000-ci il 8 fevral tarixli 277 nömrəli və**

**“Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan**

**Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 17 iyun tarixli**

**353 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında**

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 13 yanvar tarixli 725 nömrəli fərmanlarının icrası ilə əlaqədar **qərara alıram**:

**1. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 185 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 495; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:**

**1.1. üçüncü abzasda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin;**

**1.2. dördüncü abzasda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.**

**2. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 712; 2014, № 7, maddə 817; 2016, № 10, maddə 1639) 4-cü hissəsinin dördüncü abzasında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.**

**3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”**

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 92; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 24; 2008, № 5, maddə 359; 2009, № 8, maddə 627; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 11, maddə 1312; 2016, № 4, maddə 675, № 8, maddə 1384; 2017, № 8, maddə 1521) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

**3.1. ikinci abzasdan “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarıl-sın və həmin abzasda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi-nin” sözlərindən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri əlavə edilsin;**

**3.2. dördüncü abzasda “onuncu” sözü “üçüncü” sözü ilə, “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.**

**4. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 432; 2002, № 8, maddə 478; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2008, № 8, maddə 719) 2-ci hissəsinin dördüncü abzasından “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarıl-sın və həmin abzasda “ve Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi” sözləri “, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilsin.**

**İlham ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 20 fevral 2019-cu il

## Azərbaycan daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir

□ **Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Rəhil Usubovun başçılıq etdiyi nümayəndə heyəti Budapeşt Prosesinin VI nazirlər konfransında iştirak etmək üçün fevralın 19-da Türkiyə Respublikasına səfər edib.**

Daxili İşlər Nazirliyi-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün Azərbaycan və Türkiyə daxili işlər nazirlərinin görüşü olub.


Budapeşt Prosesinin VI nazirlər konfransında iştirak etmək barədə dəvətini qəbul etdiyinə görə Rəhil Usubova minnətdarlığını bildiran və ötən ilin sonlarında Azərbaycana ilk rəsmi səfərinə

xatırladan Süleyman Soylu dost və qarşda ölkələrimizin global təhdidlərə, o cümlədən müştəşkil cinayətkarlığın bütün təzahürlərinə, xüsusən terrorizmə qarşı hər zaman vahid mövqedən çıxış etdiyini vurğulayıb. O, regionda fəaliyyət göstərən terror təşkilatlarının əsas hədəfinin Türkiyə olduğunu deyərək Azərbaycanın belə qruplaşmalara qarşı sərt və qətiyyətli mövqeyindən,

tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Fevralın 20-də İstanbul şəhərində Budapeşt Prosesinin VI nazirlər konfransı öz işinə başlayıb. Əvvəlcə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoni Quterreşin tədbir iştirakçılarının videomüraciəti səsləndirilib.

Sonra Budapeşt Prosesinin sədri - Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylu, Prosesin həmsədri - Macarıstanın xarici işlər naziri Peter Siyarton, miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə Avropa komissarı Dimitris Avramopoulous, Miqrasiya Siyasətinin İnkişafı



üzrə Beynəlxalq Mərkəzin baş direktoru Maykl Şpindelqeqer və digər rəsmi şəxslər çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri Rəhil Usubov çıxış edərək qanunsuz miqrasiyanın

kriminogen duruma mənfi təsiri, bu sahədə ölkəmizdə həyata keçirilən mühüm tədbirlər, habelə dünyada, xüsusən Yaxın Şərqdə miqrasiya böhranının doğuran səbəblər haqqında danışib, onların aradan qaldırılması yolları barədə təkliflər

səsləndirib. Konfransın sonunda “Miqrasiya üzrə İpək Yolu Tərəfdaşlığına dair İstanbul Öhdəlikləri” və “Fəaliyyətə dair çağırış – beşillik plan” adlı sənədlər qəbul edilib.



## Azərbaycanda müxalifətçilik bir çox hallarda milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir

□ **Azərbaycanda müxalifətçilik bir çox hallarda milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir. Bunu Trendə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.**

H.Babaoğlu qeyd edib ki, hər bir cəmiyyətin siyasi sistemi onun maraqlarını təmin etmək üçün funksional və institutional qurumlar yaratmaqla bunu milli məqsədlərə nailolmanın mexanizmi kimi müəyyənləşdirir. Beləliklə, dövlət dediyimiz sosial təsisat siyasi sistem tərəfindən idarə olunan xüsusi aparata çevrilir: "Bu prosesə cəmiyyəti təşkil edən ən müxtəlif siyasi və ideoloji dünyagörüşü daşıyıcılarının cəlb edilməsi də əslində cəmiyyətin hər bir üzvünün prosesin iştirakçısına çevirməklə onun potensialından milli maraqların həyata keçirilməsində istifadə etmək məqsədi daşıyır. Ancaq hazırkı mürəkkəb tarixi mərhələdə milli dövlətlərin öz maraqlarını müdafiə etməsi çoxsaylı təhdidlərlə üzləşir və hər gün bir az da çətinləşir. Çünki tarixin amansız mübarizəsində hər bir

xalq öz maraqlarını qorumalıdır və bu da gərgin rəqabət kontekstində baş tutur. Ona görə də global oyunçular milli dövləti uzun və yorucu rəqabətdə təqəddən salmaq üçün onun öz daxili enerjisindən özünə qarşı istifadə edirlər. Məsələn, ölkədaxili müxalifəti iqtidara qarşı qoymaqla hakimiyyəti zəiflədir və bunu öz maraqlarını təmin etmək üçün bir alətə çevirirlər".

Millət vəkili əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət və aparılan islahatlar ölkəmizi daha da güclü etdiyi üçün bu, rəqiblərimizi ciddi şəkildə narahat edir: "Son aylarda müxalifətin fəallaşması da məhz bu kontekstdə nəzərdən keçirilməli olan məsələdir. Əslində sağ-lam məntiqi onu tələb edir ki, ölkənin inkişafı müxalifəti məmnun etsin, ancaq bizdə bunun tərsi müşahidə olunur.



Əldə edilən uğurlar müxalif düşərgəni qıcıqlandırır. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Müxalifətçilik missiyası və Azərbaycanın maraqları" adlı məqaləsində məhz bu problemi analiz edərək ən son siyasi tariximizdə baş verən hadisələr kontekstində belə yanaşmanın səbəblərini çoxsayı arqumentlərlə izah edir. Ballı olur ki, Azərbaycanda müxalifətçilik bir çox hallarda milli məqsədlərə xidmət edən missiya deyil, tam əksinə, milli

maraqlarımıza zərbə vuran alət kimi çıxış edir".

Deputat bildirib ki, doğrudan da Əli Kərimli və onun kimi "xüsusi missiya" yerinə yetirən bir qrup marginalın fəaliyyəti xalqımızın maraqlarına hesablanmış siyasi fəaliyyətdən daha çox biza qarşı olanların maraqlarının qorunması kimi qiymətləndirilə bilər: "Diqqət etsək, görəcəyik ki, bu müxalifətçilik uğurları qəbul etməyən, milli inkişafa qısqancılıqla yanaşan, xalqın yanında deyil, əgər belə demək mümkündürsə, problemlərin yanında olan müxalifətçilikdir. Ona görə də siyasi aktiv fərdlər tərəfindən dəstəklənməyən, sosial siyasi elektorati olmayan müxalifətçilikdir. Əgər belə olmasaydı, bütün dünyanın təqdir etdiyi inkişafımızı və ölkəmizdə aparılan çoxşaxəli islahatları tənqid yox, təqdir edərdilər. Çünki milli maraqlarımız bunu tələb edir. Düşünürəm ki, bu kimi məqamları professor Əli Həsənov olduqca doğru analiz edərək Azərbaycanda milli maraqlarımız baxımından Prezident İlham Əliyevin siyasətinə alternativ siyasətin olmadığı qənaətinə gəlir və bu məsələdə tamamilə haqlıdır".

## Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirib

**Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirib.**

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrə və layihəni dəstəkləyənlərə minnətdarlığını bildirdi. Nazir layihənin verdiyi enerji töhfəsi ilə yanaşı, sosial baxımdan da uğurlu olduğunu, onun icrası nəticəsində yeni iş yerlərinin yaradıldığını və ölkələrin daha da inkişafına səbəb olacağını qeyd etdi. Bugünkü toplantıda Cənub Qaz Dəhlizi üzrə görülməli işlərin və "Şahdəniz-2" yatağının inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini vurğulayan nazir dedi:

- Hazırda biz onun şahidiyik ki, məhz təbii qaza olan tələbat artır. Çünki onun sayəsində havaya az karbon qazı buraxılır. Biz elə bir dövrdə yaşayırıq ki, enerji təhlükəsizliyi məhz enerji, istehlakçı və tranzit ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Bu baxımdan, Cənub Qaz Dəhlizi layihəsi monumental bir işdir. Çünki hazırda Avropada bu, ilk meqalayihədir ki, enerji təhlükəsizliyinin bütün komponentlərini özündə ehtiva edir. Bizim nailiyyətlərimiz birgə işin bəhrəsidir. Çünki biz vahid komanda kimi Xəzərdə hasil olunan qazın Avropaya ən təhlükəsiz ixrac marşrutu ilə nəql edilməsinə çalışırıq. Bu gün biz Avropa qaz bazarının yaradılması yönündə işləyirik və burada rəqabətədavamlılıq, mənbələrin və marşrutların şaxələndirilməsi nəzərdə tutulur.

Cənub Qaz Dəhlizi bütün iştirakçı tərəflərin maraqlarına xidmət edir və geniş coğrafiyada enerji təhlükəsizliyinin davamlılığını təmin edir. Çox əhəmiyyətli haldır ki, biz demək olar hər il Məşvərət Şurasının toplantısına qoşulan ölkələrin siyahısında yeni tərəfləri görürük və onlar hamısı bu layihənin əhəmiyyətindən danışıq. Bu, layihənin potensial faydasını göstərir. Serbiya, Macarıstan və San-Marino ilk dəfədir ki, bu il biza qoşulur.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ölkəsinin layihə ilə bağlı bütün görüşlərdə iştirak etdiyini bildirdi, bu görüşlərin fikr mübadiləsi aparmaq üçün yaxşı fürsət olduğunu vurğuladı. Enerji təhlükəsizliyinin artırılması məqsədilə istehsalçı və istehlakçı ölkələr arasında əməkdaşlığın səmərəliliyini daha da artırmağa ehtiyacın olduğunu deyən Andrea Cioffi qeyd etdi ki, müasir dünyada enerji təhlükəsizliyi enerji siyasətinin tərkib hissəsi olaraq qalır. İtaliya hökumətinin rəsmisi Cənub Qaz Dəhlizi layihəsinin regional əhəmiyyətini vurğulayaraq bildirdi:

-TAP layihəsi bütün Balkan bölgəsinin qaz boru kəməri şəbəkəsinin inkişafına imkan verəcək. Həmçinin Cənub-Şərqi Avropada qaz nəqliyyatı üzrə şəbəkələrin və qaz satışının inkişafına kömək edəcək. TAP layihəsindən yalnız Albaniya deyil, İon-Adriatik qaz kəməri vasitəsilə TAP-a bağlı olan Xorvatiya və Monteneqro da yararlanacaq ki, bu da Yunanıstan-Bolqarıstan interkonnektor layihəsi hesabına Yunanıstandan qoşulmaq marağında olan Bolqarıstan kimi Qərbi Balkanın bütün ölkələri faydalanacaq.

Bu gün biz sessiyada həyata keçiriləndə əhəmiyyətli nəticələr əldə edilib Cənub Qaz Dəhlizi haqqında müzakirələr aparacağıq. Azərbaycan və layihəyə cəlb olunan digər ölkələrə yüksək səviyyəli əlaqələrə əsaslanan Cənub Qaz Dəhlizinin açılmasında mən İtaliyanın töhfəsini bir daha vurğulamaq istəyirəm. Bu töhfənin dövlətlər arasında mükəmməl iktifadə əlaqələrinə əsaslandığını bildirirəm çıxışında bir məsələyə də toxunmaq istəyirəm. Şaxələndirmə məsələsində digər ölkələr kimi, İtaliyanın da marağı var. Çünki məhz Avropada qurduğumuz yeni enerji birliyinə əsas ölkələrdən biri olaraq qitənin qaz təchizatının təhlükəsizliyini artırır.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müavini Sandra Oudkirk bu tədbirə qatılmasından məmnunluğunu ifadə edərək toplantıda iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. O, Azərbaycanla hasil edilən böyük həcmə qazın tarixdə ilk dəfə olaraq Cənub Qaz Dəhlizi ilə yaxın zamanlarda Avropa bazarlarına çatdırılacağını vurğulayaraq dedi:

- Ötən il ərzində biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan Trans-Adriatik boru kəmərinin tamamlanmasında da mühüm irəliləyişə nail olduq. Əgər işlər planlaşdırılan qaydada gedərsə, 2020-ci ilde ilk qaz TAP vasitəsilə İtaliyaya və Yunanıstana nəql olunacaq. Trans-Adriatik boru kəmərinin və Yunanıstan-Bolqarıstan interkonnektorunun inşasının başa çatdırılması Azərbaycan ilə Avropa arasında siyasi və iqtisadi münasibətlərdə, eləcə də Avropanın enerji təhlükəsizliyində tarixi ən olacaqdır. Mən bu cür gözəl nailiyyətləri mümkün ediyinə görə Prezident Əliyevi və burada təmsil olunan bütün ölkələri və şirkətləri təbrik edirəm.

Birləşmiş Ştatlar bu layihə ilk dəfə on il əvvəl təklif olunanlardan etibarən Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyib. Biz bilirik ki, o, enerji təchizatının şaxələndirilməsində Azərbaycanın və Avropanın göstərdiyi səylərə mühüm rol oynayaraq Xəzər regionunda daha geniş iqtisadi integrasiyanı təmin edə bilər. Prezident Tramp bu layihənin vacibli-



yini vurğulayır. O, 2018-ci ildə Prezident Əliyevə göndərdiyi məktubunda Cənub Qaz Dəhlizini inandırılmaz nailiyyət adlandıraraq, onu Avropaya lazım olan enerji təhlükəsizliyini təmin edən layihə kimi qiymətləndirib.

Hamımızın bildiyi kimi, Cənub Qaz Dəhlizi genişlənmək məqsədilə tikilib. Bunu nəzərə alaraq deməliyəm ki, o, Aralıq dənizinin şərqindən, Mərkəzi Asiyadan və Qafqazdan Avropadakı istehlakçılara daha böyük həcmə qazın çatdırılması, onun dinc şəraitdə hasil edilməsi baxımından region ölkələri üçün fürsətdir. Birləşmiş Ştatların hökuməti bu məqsəddə nail olmaqda göstərdiyiniz səyləri qətiyyətlə dəstəkləyəcək. Gələnlərdə biz regionun resurs potensialını reallaşdırmaq və onu dünyanın ən iri enerji bazarına açıq etmək üçün imkanları araşdıraraq sizinlə birlikdə işləyəcəyik.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Prezident İlham Əliyevi və Azərbaycan hökumətini toplantının təşkilı münasibətilə təbrik etdi. O, gözəl Bakıda olmaqdan məmnunluğunu bildirdi, Azərbaycanın əsas global enerji iştirakçısı kimi artan strateji əhəmiyyətindən danışaraq dedi:

- Bu, sadəcə, dünyada ən iri infrastruktur layihələrindən biri deyil. Ümumi təhlükəsizliyimizi, rifahımızı və ətraf mühit məqsədlərimizi təşviq edən Cənub Qaz Dəhlizi bütün iştirakçılar üçün xüsusi əhəmiyyətlidir. Azərbaycan bu gün burada təmsil olunan bütün tərəflərə xidmət edən Xəzərin ehtiyatlarının dünyaya çıxarılmasında əsas rol oynadı. 2006-cı ildə Bakı-Tiflis-Ceyhan boru kəmərinin açılması ilə Azərbaycanın nefti Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırıldı. Cənub Qaz Dəhlizi hazırda təbii qaz üçün oxşar etibarlı ixrac marşrutudur. Xəzər qazı qaz təminatımızı şaxələndirməyə kömək edəcək. Yeni interkonnektorlar enerji şirkətlərimiz üçün yeni bazarlara çıxış yaradacaq və istehlakçıların tələbatlarını təmin etmək üçün qazın yeni marşrutla nəql olunmasına imkan verəcək. Bu, neikni boru kəməri boyunca yerləşən ölkələrə, mənim ölkəmə, o cümlədən eyni qaz bazarlarında fəaliyyət göstərən hər birimizə xidmət edəcək. Birləşmiş Krallıq global enerji təhlükəsizliyi məsələlərinə çox böyük əhəmiyyət verir.

Şaxələndirilmiş neft və qaz mənbələri neikni etibarlı təchizatı, o cümlədən iqtisadi inkişafı təmin edir. Enerji bütün dünyada iş yerləri və artım üçün çox vacibdir. Biz hamımız etibarlı, təhlükəsizlik və təmin edilibmiş enerji təchizatını arzulayırıq. Biz istəyirik ki, enerji iqtisadiyyatımız rəqabətədavamlı, həmçinin əlçatan olsun. Birləşmiş Krallıq cümlədən qaz sektorunda Azərbaycan ilə sıx əlaqələri, o cümlədən Britaniya və Azərbaycanın enerji şirkətləri arasında uzun tarixi olan ticari münasibətləri yüksək dəyərləndirir.

Türkmənistan Prezidentinin müsaviri Yaxışgəldi Kakayev bildirdi ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritet enerji layihəsidir. Ölkəsinin enerji, rabitə və nəqliyyat sahələrində əməkdaşlığın çoxtərəfli formatının tərəfdarı olduğunu deyən Yaxışgəldi Kakayev Türkmənistanda bu sahədə görülməli işlərdən danışaraq bildirdi:

- Türkmənistan Cənub Qaz Dəhlizinin icrası ilə bağlı əldə edilən əhəmiyyətli irəliləyişi, xüsusən də may ayında Cənub Qaz Dəhlizinin birinci mərhələsinin işə salınmasını və 2018-ci ilin iyulunda TANAP layihəsinin istismara verilməsini alqışlayır. Türkmənistan da Qərb istiqamətində və Avropa ölkələri bazarını təmin etmək üçün lazım olan miqdarda təbii qazın təchizatını təşkil etmək imkanına malikdir. Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə qiymətli töhfə verə biləcək mühüm infrastruktur layihələrindən biri Transxəzər qaz boru kəməridir. Bu layihənin reallaşdırılmasının texniki-hüquqi aspektlərinə dair ilk müzakirələr üçtərəfli formatda Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında 2011-ci ildə başlanıb. Sonradan danışıqlar beşərəfli formatda - Gürcüstan və Türkiyə də daxil olmaqla 2015-ci ildən nazir müavirləri səviyyəsində davam

etdirilib. Türkmənistan Avropa istiqamətində türkmen qazının çatdırılma mümkünlüyünün müzakirəsi üzrə danışıqları bərpə və davam etdirməyə hazır olduğunu təsdiq edir. Mən əminəm ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı bu layihənin uğurla reallaşdırılmasında

növbəti mühüm addım olacaq.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsi region ölkələrinin birgə işbirliyi həyata keçirməklə bağlı qərarını ortaya qoydu və bölgədə icra olunan digər layihələr də bundan nümunə götürməlidir. Türkiyənin TANAP vasitəsilə ilk qazı ötən ilin iyununda aldıqını, artıq Yunanıstan sərhədində qədər olan hissədə infrastuktur işlərinin tezliklə başa çatdırılmasının diqqətdə saxlandığını bildirdən Fatih Dönməz TAP layihəsinin də sürətlə başa çatdırılmasına ümid etdiklərini vurğulayaraq dedi:

- Türkiyə-Azərbaycan qardaşlığı TANAP ilə bölgə coğrafiyasının sərhədlərini aşaraq yeni qitələrə və yeni zirvələrə çatdı. TANAP cənab prezidentlərimiz Ərdoğanın və Əliyevin güclü iradələri və qonşu ölkələrin uzaqgörən liderləri sayəsində ortaya çıxdı. Azərbaycanın və Türkiyənin güclü enerji baxışı sayəsində işləri birlikdə necə həyata keçirdikdə, bundan sonra da reallaşdırmağa davam edəcəyik. Bu güclü əlaqələr, bu sərsımlaş qardaşlıq və dərin məhəbbət bizim insanlığa bəxş edəcəyimiz ən böyük mirasıdır.

TANAP uduzanın olmadığı tarixi bir layihədir. TANAP ilə Türkiyənin enerji sahəsində açar ölkə rolu güclənəcək. Azərbaycan tedarikçü ölkə kimi yeni bazarlara çıxış biləcək. Avropa isə mənbə ölkələrin və marşrutların şaxələndirilməsini artırma biləcək. TANAP Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ilə yanaşı, Türkiyənin enerji siyasəti baxımından da tamamlayıcı və dəstəkləyici amil olacaq. Bu, milli enerji və mədəni siyasətimizdə açıqladığımız enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malik layihədir. "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəməri layihəsinin genişləndirilməsi barədə məlumat verən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qərri Counz BP-nin Cənub Qaz Dəhlizi kimi tarixi layihədə iştirak etməkdən qürur duyduğunu bildirərək dedi:

- Prezident İlham Əliyevin xüsusi, şəxsi diqqəti və dəstəyi global neft və qaz sənayesində bu vaxtdək həyata keçirilmiş ən böyük və ən mürəkkəb təşəbbüslərdən biri hesab edilən bu layihənin uğurlu icrasında aparıcı amil olub. Həqiqətən də bu, çox nəhəng bir layihədir. Ölkədə hərbi sektor xaricində inkişafda həyata keçirilmiş ən böyük layihədir. Belə irimiqyaslı layihələrin özünəməxsus çətinlikləri olur. Bu cür çətinliklər texniki, mühəndis, kommersiya, normativ-hüquqi və əlbəttə, geosiyasi xarakter daşıya bilər. Cənub Qaz Dəhlizi layihəsinin özünəməxsus mürəkkəbliyi bütün bu aspektləri özündə cəmləşdirir. Bu layihəni bir şəkətin, yaxud da bir ölkənin gerçəkləşdirməsi mümkün olmazdı. Bu layihənin icrası yeddi ölkənin və hökumətin, Avropa İttifaqının və digər müddəfi beynəlxalq təşkilatların, tərəfdaşlarımızın dörd ölkədəki alıcıları, tikinti işlərinə cəlb olunmuş 40 min insanı, çox sayda podratçı şirkəti, yüzlərlə imcmanın, tənzimləyici orqanların, yerli icra orqanlarının və bir çox coğrafi regionda yerləşən digər maraqlı tərəflərin dəstəyi, birgə fəaliyyəti, əməkdaşlığı, əlaqələndirimi və razılaşdırmanı əhatə etdi.

TANAP-in baş direktoru Saltuk Düzöl və TAP-in icraçı direktoru Luka Şipati çıxış edərək Cənub Qaz Dəhlizi layihəsinin ahamiyyətindən, Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində rolundan danışdılar.

\* \* \*

Sonra Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi və "Şahdəniz-2" layihəsinə həsr olunan videocarx nümayiş olundu.

Daha sonra Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə qəbul edildi.

**AZƏRTAC**

## Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair Birgə Bəyannamə imzalanıb



□ **Fevralın 20-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair Birgə Bəyannamə imzalanıb.**

AZƏRTAC xəbər verir ki, sənədi toplantı iştirakçıları adından Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger imzalayıb. İmzalanma mərasimindən sonra toplantının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Energetika naziri deyib ki, bu gün imzalanan "Birgə Bəyannamə" də strateji tərəfdaşlıq ön plana çəkilib və layihənin təşəbbüskarı olan Azərbaycanın rolu bir daha qeyd edilib. İclas zamanı Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin icrası üzrə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Builki iclasın iştirakçıların sayında da artım olub. İclasla 17 ölkənin nümayəndəsi qatılıb. Serbiya, Macarıstan və San-Marino ilk dəfə iclasda təmsil olunub. Bu, Cənub Qaz Dəhlizinə marağın artdığını bariz nümunəsidir.

P.Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrdən "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi və TANAP-in Türkiyə təbii qaz nəql edən hissəsi üzrə işlər yekunlaşıb. Azərbaycan qazını Avropaya çatdıracaq TAP boru kəmərinin inşasının 85 faizi tamamlanıb.

Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı G.Ottinger isə qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığının böyük perspektivləri var. Avropa İttifaqı Azərbaycanı enerji sektorunun daha da inkişafına dəstək verməyə hazırdır: "Biz hələ 2009-cu ildə Xəzərdə hasil olunan təbii qazın Avropaya nəqlinə dair ideyaları eşitməyə başladıq. İlk olaraq "Nabucco" layihəsi irəli sürüldü. Bu layihə çərçivəsində nəzərdə tutulurdu ki, Xəzər qazı Avropa bazarına çatdırılsın. "Nabucco" opera kimi tanınır, Cənub Qaz Dəhlizi isə realıqdır".

G.Ottinger bildirib ki, "Şahdəniz-2" yatağından hasil olunan qaz artıq boru kəməri ilə Türkiyəyə çatdırılıb. Bu layihənin sonuncu hissəsi - TAP layihəsi üzrə işlər davam edir. Ümidvarıq ki, həmin işlər 2019-2020-ci illərdə tamamlanacaq: "Nazirlər səviyyəsində keçirilən bu toplantı çox mühüm tədbirə çevrilib. İtaliyadan olan nümayəndələr də TAP layihəsinin önəminə toxundular. Azərbaycan qazının İtaliyaya çatdırılmasını istiqamətində işlər gedir. Avropa üzrə enerji təhlükəsizliyi çox mühüm məsələdir. Qarşıdakı 10 ildə isə qitədə təbii qazın önəmi daha da artacaq. Bizim üçün marşrutların və mənbələrin

şaxələndirilməsi önəmlidir. Bu xüsusda Xəzər qazı, Azərbaycan qazı bizim üçün yeni mənbə, yeni marşrut deməkdir".

Avrokomissar vurğulayıb ki, Azərbaycan və SOCAR hazırda Avropa İttifaqının strateji enerji tərəfdaşdır. Bu gün Cənub Qaz Dəhlizi tamamlandıqdan sonra növbəti ünvanlara genişləndirilməsi müzakirə olunur. Ümumi məqsəd isə növbəti 10 ildə Avropa istiqamətinə gedən qazın həcmi ən azı iki dəfə artırılsın, ildə 20 milyard kubmetr, hətta 25 milyard kubmetrə çatdırılsın.

"Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığın çox geniş üfüqləri var. Bunlar arasında hasil edilən yanacaq, bərpəolunan enerji mənbələri, həmçinin elektrik şəbəkələrinin müasirləşdirilməsi kimi məqamlar var. Nəqliyyat sahəsində də bizim əməkdaşlığımız genişlənməklə davam edir. Avropa İttifaqı Azərbaycanın öz iqtisadiyyatını daha da şaxələndirməsinə töhfə vermək, enerji və bərpəolunan enerji sahəsində də əməkdaşlığı genişləndirmək əzmindədir", - deyə o əlavə edib.

Xatırladıq ki, Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə ötən il fevralın 15-də keçirilib.

## 31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib



□ **Fevralın 20-də ADA Universitetində məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib.**

AZƏRTAC xəbər verir ki, iclasda bu il avqustun 4-dən 11-dək Bakıda keçiriləcək olimpiadaya hazırlıq prosesi, təşkilat komitələrinin və tərəfdaş qurumların fəaliyyəti müzakirə olunub.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev məktəblilər arasında keçiriləcək 31-ci beynəlxalq olimpiadaya Azərbaycanın ev sahibliyi edəcəyini yüksək dəyərləndirib. Universitetin tədris proqramı və fəaliyyət istiqamətləri barədə məlumat verən rektor bu ali məktəbdə informasiya texnologiyaları və mühəndislik fakültəsinin olduğunu diqqətə çatdırıb.

Beynəlxalq İnformatika Olimpiadasının ilk dəfə 1989-cu ildə Bolqarıstanda keçirildiyini deyən təhsil nazirinin müavini Fəridün Qurbanov bildirib ki, Azərbaycan bu bilik yarışına 1994-cü ildən qoşulub. Respublikamız bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu gündənkə bir gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.

Azərbaycanın ilk dəfə 2019-cu ildə bu nüfuzlu elm yarışına ev sahibliyi edəcəyini deyən F.Qurbanov bu əlamətdar hadisəni yüksək dəyərləndirib. Qeyd edilib ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadasının Bakıda keçirilməsi haqqında qərar Yaponiyanın Tsukuba şəhərində məktəblilərin IOI 2018-in bağlanması mərasimində elan edilib və olimpiadanın bayrağı Azərbaycanın nümayəndə heyətinə təqdim olunub.

Diqqətə çatdırılıb ki, beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunması üçün Təhsil Nazirliyi tərəfindən təşkilat komitəsi yaradılıb. Olimpiadaya bu il 90-a yaxın ölkədən təxminən 500-dən çox şagird və müəllimin qatılacağı gözlənilir.

Nazir müavini builki yarışmada azərbaycanlı məktəblilərin uğurlu nəticələr göstərəcəyinə əminliyini bildirib.

Müasir dünyada texnologiyaların inkişafının gələcək üçün vacibliyini qeyd edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə başçısı tərəfindən İKT-nin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də İKT ilə bağlı yeniliklərin ölkəmizə gətirilməsidir. Bu mühüm tədbir ölkəmizin ev sahibliyi etməsi və hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunub bariz nümunəsidir.

Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Qreq Li fevralın 17-dən 21-dək Bakıda IOI 2019-un qış iclasının keçirildiyini söyləyib. Nəzərə çatdırıb ki, ügünlük səfər çərçivəsində olimpiadadan beynəlxalq təşkilat komitəsinin üzvləri ötən ilin sentyabrından ölkəmizdə başlanan hazırlıq prosesi ilə tanış olub, yarışın keçiriləcəyi məkanları və texniki imkanları təftiş ediblər. Olimpiadaya hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu deyən Qreq Li Azərbaycanın bu beynəlxalq tədbirdə ciddi hazırlaşdığını deyib.

ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin dekani Araz Yusubov Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti barədə məlumat verib. Bildirib ki, olimpiadadan əsas yarış Milli Gimnastika Arenasında, digər tədbirlər isə Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi və "Bulvar Hotel" də keçiriləcək.

Xatırladıq ki, IOI 2018-in bağlanması mərasimində təşkilatçılar tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı ölkəmizin təhsil nazirinin müavini Fəridün Qurbanova təqdim olunub.

Sonra beynəlxalq və yerli təşkilat komitəsinin üzvləri iştirakçılara təqdim olunub. Qonaqlar təmsil etdikləri qurum və təşkilat tərəfindən olimpiadaya hazırlıqla bağlı görülməli işlər barədə məlumat veriblər.



# Sosial siyasət strategiyası uğurla reallaşdırılır



Dövlət başçısının cari ilin başlanğıcından ötən müddətdə vətəndaşların sosial problemlərinin həlli ilə bağlı qəbul etdiyi qərarlar Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasının sübutudur. Bu gün respublika iqtisadiyyatının real durumu və ölkənin maliyyə vəziyyəti dövlətimizə heç bir çətinlik çəkilmədən insanlarımızın əməkhaqlarını və təqaüdlərini birdən-birə 30-40 faiz, özü də ardıcıl şəkildə artırmağz imkan verir.

Cari ilin yanvar ayında dövlət başçısı "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli fərmanında dəyişiklik edərək, şəhid ailəsinin vərəşələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçirilməsi barədə qərar verdi.

Bu ilin fevral ayının 7-də isə Prezidentin imzaladığı yeni sərəncamla əmək pensiyalarının siqorta hissələsinin indeksləşdirilməsi ilə bağlı qərar qəbul edildi. Bunun ardınca da ölkə rəhbəri əhalinin sosial durumunun yaxşılaşdırılması sahəsində inqilabi bir addım atdı. Bu addımın miqyası olduqca böyük, əhatə dairəsi isə kifayət qədər genişdir.

Son illər, demək olar ki, dövlət başçısı ilin başlanğıcında insanların əməkhaqlarının və təqaüdlərinin artırılması ilə bağlı qərar qəbul edir. Xatırladım ki, cənab İlham Əliyev belə bir addımı dünya iqtisadi böhranının ölkəmizin iqtisadiyyatında azalma-

**S**on 15 ildə Azərbaycanda sosial sahədə aparılan uğurlu siyasət ciddi nəticələrin əldə olunmasına gətirib çıxarıb. Hökumətin daxili siyasətində ölkə vətəndaşlarının yaşayış şəraitinin yüksəldilməsi prioritet təşkil edib. Bunu cari ilin ötən bir ay 20 günündə ərzində sözügedən istiqamətdə atılan addımlar da təsdiqləyir. Aydın görürük ki, "bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır" deyən ölkə Prezidenti üçün vətəndaşların sosial məsələlərinin həlli bir qayda olaraq ön sırada yer alır.

lara səbəb olduğu 2016-cı il başa çatan kimi, yeni 2017-ci ilin yanvar ayında da atılmışdı. Bu il isə iqtisadi yüksəliş gözlənilir və bu səbəbdən də Prezident builki əməkhaqqı və təqaüdlərin artırımlarını sözügedən reallıqlara uyğun bir səviyyədə olmasını istədi. Məhz minimum əməkhaqqının birdən-birə 38,5 faiz, yeni 50 manat artımına qərar vermək bu məsələdə Prezident qətiyyətinin ifadəsi idi. Bu fərmanla Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata qaldırılır. Beləliklə, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumunun səviyyəsinə çatdırılması təmin olunur.

Minimum əməkhaqqının artımı ilə birbaşa olaraq 600 minədək insanın əhatə edilməsi nəzərdə tutulub. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artımın reallaşacağı qərara alınıb.

Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin qalan 10 ayı üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində istənilən nəticələrin əldə olunmasına imkan verəcək.

Minimum əməkhaqqının 180 manat səviyyəsində müəyyənləşdirilməsi o deməkdir ki, müliyyə formasiyasından asılı olmayaraq heç bir müəssisə orada çalışan işçilərə bundan az əməkhaqqı verə bilməz. Yeri gəlmişkən, xatırladım ki, əmək

qanunvericiliyinə əsasən, əməkhaqqı müvafiq iş vaxtında əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyənləşdirilən, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur. İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır.

Xatırladım ki, cənab Prezidentin əhalinin sosial məsələlərinin həllində göstərdiyi qayğının yeni bir təzahürü onun sərəncamı ilə bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasıdır. Mərkəzin qarşısına ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək kimi vəzifələr qoyulub. Bir sözlə, Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparaçaq, sözügedən sahədə mövcud tendensiyaqları müəyyənləşdirəcək, dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə minimum təsirlərini araşdıracaq. Qurum bütün bunlarla bərabər, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsinə, habelə sosial

tədqiqatlar aparılmasını reallaşdıracaq, hazırladığı elmi-analitik təhlilin nəticələrini adiyatı dövlət orqanlarına təqdim edəcək.

Ümumiyyətlə, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət başçısı tərəfindən vətəndaşların sosial problemlərinin vaxtında aşkar olunması və onların operativ həlli istiqamətində atılanı çox önəmli bir addımdır.

Azərbaycan Prezidentinin fevral ayının 14-də ölkənin ali məktəblərində təhsil alan tələbələrə təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncam da mühüm əhəmiyyətə malikdir. Bu sərəncamla ali təhsil müəssisələrində müvafəqyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16 min vahid artırılacaq və təqaüd alan tələbələrə sayının tələbələrə ümumi sayına olan nisbətinin hətə 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur. Yeri gəlmişkən, elə həmin gün ölkə başçısının imzaladığı digər bir sərəncamla doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə təqaüdlər təyin edilir.

Əhalinin sosial məsələlərinin həlli istiqamətində atılan son addımlardan biri də Milli Məclisdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinin təsdiq olunmasıdır. Həmin qanunla respublikamızda əmək pensiyalarının minimum məbləği 44 manat və ya 38 faiz artırılaçaq 116 manatdan 160 manata qaldırılacaq ki, bu da bütövlükdə 233 min nəfərin pensiyasında artımı reallaşdıracaq. Bir sözlə, minimum pensiya məbləğinin artırılması, ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək ki, onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında isə 16 faiz (27 manat) və s. artım baş verəcəkdir.

Azərbaycan Prezidentinin cari ilin 1 ay 20 günündə ölkə əhalisinin sosial həyatı ilə bağlı qəbul etdiyi qərarların qısa mənzərəsi belədir. Bu siyasətin davamlı olacağı isə şübhəsizdir.

**Fikrət YUSİFOV,**  
iqtisad elmləri doktoru, professor

## Azərbaycan Prezidenti bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında mühüm fərman imzalayıb

□ **Azərbaycanın müstəqilliyi dövründə iqtisadiyyatımızın sürətlə inkişaf edən sahələrindən biri də tikinti sektorudur. Son illərdə ölkədə, əsasən də Bakı şəhərində yüzlərlə yeni çoxmənzilli bina inşa edilib. Amma onların heç də hamısı müvafiq standartlara uyğun şəkildə tikilməyib, üstelik, bəzi binaların sənədləşmə məsələsində də ciddi problemləri olub. Həmin binaları tikən sahibkarlar məsuliyyətsizlik üzündən sakinləri on illərlə ağır, həllolunmaz problemə baş-başa buraxıblar.**

İndi bu problemlər üzə çıxıb və dövlət səviyyəsində yanşma tələb edib. Nəticədə məsələyə Azərbaycan Prezidenti İlham Əliyev qarışmalı olub və əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yaxşılaşdırılması məqsədilə "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərman imzalayıb. Fərmanda qeyd edilir ki, son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən, inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Ancaq indiyədək inşa olunmuş bir çox yaşayış binalarında bəzi işlər müvafiq qanunvericiliyin tələblərinə tam uyğun olmayaraq aparılıb, bu səbəbdən də onların istismarı zamanı Azərbaycan vətəndaşları problemlərlə qarşılaşırlar. Son nəticədə isə həmin binaların rəsmiləşdirilməsi mümkün olmur. Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti insanlarımızın həyat şəraitini və yaşayış səviyyəsini yüksəltmək məqsədilə növbəti humanist addımını atıb.


Fərmanda nəzərdə tutulur ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respubli-

kasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də əlaqədar yerli icra hakimiyyəti orqanları 2019-cu il yanvarın 1-dək tikilmiş çoxmənzilli binaları müayinədən keçirərək, öz rəylərini versinlər və göstərilən konkret müddətdə buraxılmış səhvlər, çatışmazlıqlar aradan qaldırılsın. "Azərsu" və "Azərişiq" ASC-lər, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi isə həmin binaların su, işıq və qazla təchizatı istiqamətində üzərlərinə düşən vəzifələri icra edəcəklər.

Şübhəsiz ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin yaşayışını asanlaşdırmaq üçün atdığı növbəti humanist addımdır. Ancaq bu çoxillik, həllolunmaz şəkildə qalmış

problem indiyədək nə üçün əlaqədar təşkilat və idarələr tərəfindən aradan qaldırılmayıb? Niyə ölkədəki bütün problemlər məhz Prezidentin müdaxiləsindən sonra həll olunmalıdır? Dövlət başçısı indiyədək yığılıb qalmış bir çox problem kimi, bu məsələyə də əncam çəkdi. Əlbəttə, bundan sonra da Prezident öz humanistliyini göstərəcək. Yəqin ki, Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Amma əlaqədar təşkilatlar da hərəkətə gəlməli, vətəndaşları narahat edən məsələlərin həlli ilə ciddi məşğul olmalıdırlar.

**Ələşrəf NİFTİYEV,**  
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü



**Y**ola saldıığımız 2018-ci il də bir sıra nailiyyətlərlə tarixə qovuşdu. Ümumiyyətlə, son illərə nəzər yetirdikdə, bir daha şahidi oluruq ki, dünyanı maliyyə böhranı bürüsə də, Azərbaycanda bütün sahələr üzrə irəliləyiş müşahidə olunur, yeni iş yerləri açılır, əhalinin həyat səviyyəsi yüksəlir, reallaşdırılan sosialyönümlü layihələrin sayı artır. Bütün bunlar ölkəmizin uğurla, sürətlə inkişaf etməsindən xəbər verir.

Təbii ki, Azərbaycanın müstəqil dövlət kimi, dünya birliyinə sürətlə inteqrasiyası, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi, iqtisadi inkişaf yolunda irəliləməsi, sayılıb-seçilən dövlətlər sırasına qoşulması antiəzərbaycan qüvvələrin ciddi narahatlığına səbəb olub. Bu uğurları gözü götürməyənlər müxtəlif vasitələrlə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışır, yalan və böhtan xarakterli hesabatlar hazırlayırlar. Bununla yanaşı, "sapı özümüzədən olan baltalar"dan da bir alət kimi istifadə edirlər. Avropada özlərini "azərbaycanlı" adlandıran belə satqınlar antiəzərbaycan qüvvələrin əlində siyasi alətə çevrilirlər.

**Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyası Şurasının üzvü Mirkazim KAZIMOV belələrə münasibət bildirərəkən dedi:**

– Son 15 ildə ölkəmizin qazandığı uğurlar təkə rəddik müxalifəti deyil, bu inkişafı gözü götürməyənləri də yandırır-yaxır. Axi, belələri niyə də yanib-tökülməsinlər ki, bu müddət ərzində 2 milyona yaxın yeni iş yeri açılıb. Dünya standartlarına uyğun sənaye və istehsal müəssisələri yaradılıb. Son illər işləmək üçün artıq xarici vətəndaşlar da Azərbaycana üz tuturlar. Ölkəmizdə yaradılmış əmin-amanlıq, sabitlik dünyanın heç bir yerində yoxdur. Belə olmasaydı, ən mötəbər beynəlxalq təşkilatlar öz tədbirlərini Azərbaycanda keçirməyə üstünlük verməzdilər. Hətta NATO-nun və Rusiya Federasiyasının generalı da görüşmək, bəzi məsələləri müzakirə etmək üçün Bakını seçirlər. Bu faktlar Azərbaycanın beynəlxalq aləmdə sayılıb-seçilən ölkə olduğunun bariz nümunəsidir.

Dövlət başçımızın istər regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda, istərsə də Gənclər

## Bədxahlarımızın fəallaşmasının əsas səbəbi ölkəmizin hərtərəfli inkişafıdır

Günülə əlaqədar keçirilən toplantıdakı nitqlərdə bir daha qeyd olundu ki, ötən dövr ərzində Azərbaycan böyük və şərafətli yol keçərək, bütün sahələrdə uğurlara imza atmışdır. On beş il ərzində iqtisadi göstəricilərimiz ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. Bu dövrdə iqtisadiyyat 3,2 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Göründüyü kimi, iqtisadi inkişafımız neftin və qazın istehsalı ilə bağlı deyil. Bunlar düşünlülmüş islahatların bariz nümunəsidir. Qeyri-neft sektorunun 2,8 dəfə artması da bundan xəbər verir. Bu illər ərzində sənaye, kənd təsərrüfatı, qeyri-neft ixracı dəfələrlə artmışdır.

Azərbaycanın beynəlxalq nüfuzu getdikcə yüksəlir. Ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən qiymətləndirilir. Bütün mötəbər beynəlxalq qurumların reytinglərində Azərbaycanın adının qabaqcıl yerlərdə çəkilməsi hər birimizdə qürur hissi doğurur. Ölkəmizdə təhlükəsizlik, sabitlik və əmin-amanlığın təmin edilməsi beynəlxalq ekspertlər tərəfindən yüksək dəyərləndirilir. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsi, dövlət başçısına olan sarsılmaz inamı, xalq-İttidardır. Dövlət başçısının da qeyd etdiyi kimi, hər bir soydaşımız, xüsusilə gənclər həmişə yadda saxlanmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi, Azərbaycan xalqının maraqları hər şeydən üstün tutulmalıdır.



fuzunun yüksəlməsi, Azərbaycan həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılması istiqamətindəki yorulmaz fəaliyyəti xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Göründüyü kimi, Azərbaycan artıq dünya birliyində layiqli yerini tuta bilmişdir.

**– Son zamanlar ölkəmizdə davamlı olaraq struktur islahatları aparılır, idarəetmədə yeniləşmə**



**həyata keçirilir. Bu islahatlar əhalinin həyat səviyyəsinin yüksəlməsinə, sosial müdafiəsinin daha da gücləndirilməsinə təsir edəcəkdir?**

– İdarəetmədə yeni mərhələyə keçid nəticəsində inkişafa nail olunacaq, insanların həyat səviyyəsi daha da yaxşılaşdırılacaq. Müxtəlif nazirliklər, idarə və müəssisələrdəki struktur islahatları ixtisasız həyata keçirilir. Yeni dövlət tərəfindən aparılan bu islahatlar da heç kəs öz iş yerini itirmir. Məlumdur ki, bu islahatlar idarəçilik mexanizminin təkmilləşdirilməsinə və daha da yaxşılaşdırılmasına hesablanıb. Digər tərəfdən, dövlət çalışır ki, əhalinin rifah halı yüksəlsin, ölkəmizin iqtisadiyyatı gücləndirilsin, ümumiyyətlə,

Azərbaycan elə bir dövlətə çevrilsin ki, burada hər kəs özünü azad, sərbəst və güvənci hiss etsin. Məhz buna görə də, aztəminatlı ailələrin, doğma yurdlarından didərgin salınımış soydaşlarımızın, şəhid ailələrinin, əlillərin, müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub.

Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin

tərəfindən minimum aylıq əməkhaqqı məbləğinin 2019-cu il martın 1-dən 180 manatədək artırılması ilə bağlı imzaladığı sərəncam da bu siyasətin davamıdır. Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək.

**– Təbii ki, qısa müstəqillik tarixində belə uğurlar qazanmaq hər ölkəyə nəşib olmur. Görünür elə bu səbəbdendir ki, antiəzərbaycan qüvvələr ölkəmizə qarşı müxtəlif təzyiq vasitələrinə əl atırlar...**

– Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun bu günlərdə dərc olunan "Muxalifətçilik missiyası və Azərbaycanın milli maraqları" sərlövhəli məqaləsində antimitilli ünsürlərə layiqli cavab verilib.

Xaricdəki antimitilli qüvvələrlə əməkdaşlıq edən və Azərbaycan maraqlarını açıq hərraca çıxaran bir qrup radikal ünsürə satqın demək daha çox yerinə düşərdi. Belə xəyanətkarlar özləri üçün bu yolu seçiblər. Onlar əğlalarının verdikləri tapşırıqları yerinə yetirməklə azərbaycanlı adına ləkə gətirirlər. Bir qrup xəyanətkar ətrafına toplayan AXCP sədri Əli Kərimli bu uğurlara kölgə salmaq üçün min bir oyundan çıxır, Avropanın müxtəlif ölkələrinə sığınmış antiəzərbaycançı şəbəkənin "fəalları" – Emin Milli, Ordunax Teymurxan, Tural Sadiqlı, Məhəmməd Mirzəli, Rafayel Pirişev, Həbib Müntəzir, Qənimət Zahid və başqaları ölkəmizi gözü götürməyənlərə "faktlar" ötürərək, getdikcə artan nüfuzumza xələl gətirməyə çalışırlar. Siyasi mübarizədə və fəaliyyətdə təhqirə yol verilməsi paxıllıqdan və gözü götürməzlikdən irəli gəlir. Ölkəmizin inkişafı, dünya birliyinə sürətlə inteqrasiyası belə xəyanətkarları hələ çox yandırır-yaxacaq.

Müstəqilliyimizin əbədiyyatını qorumaq, ölkəni daha da inkişaf etdirmək yolunda uğur qazandıqca yalan, iftira, böhtan, təzyiq və təhdidlərin olması da qaçılmazdır. Ancaq bunların heç biri bizi amalmızdan döndərə bilməyəcək.

**Müsaibəni qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"**



**2019-cu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitla 868,7 milyon manat vəsait yönəldilmişdir.**

## Bir aya 868,7 milyon manat

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, sərf edilmiş vəsaitin 74,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi 1,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 1,9 faiz artmışdır. Ümumi sərmayenin 66,7 faizi məhsul istehsalı obyektlərinin, 23,1 faizi xidmət sahələri üzrə obyektlərin, 10,2 faizi isə ümumi sahəsi 130,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitla



yönəldilmiş vəsait ümumi sərmayenin 66,6 faizini təşkil etmişdir.

Əsas kapitla yönəldilmiş sərmayenin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 5,1 faiz, büdcə vəsaitləri 4,1 faiz, büdcədən kənar fondların vəsaitləri isə 0,8 faiz təşkil

etmişdir.

2019-cu ilin yanvar ayında Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Sum-qayıt şəhərində "SOCAR kərbamid" zavodu kimi mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.

**Samirə ƏLİYEVA,**  
"Xalq qəzeti"

## Ebeko vulkanı püskürüb




❑ **Paramuşir adasında (Şimali Kuril adaları, Saxalin vilayəti) yerləşən Ebeko vulkanı püskürüb.**

Vulkanın külü 2,6 kilometr hündürlüyə qalxıb. Ebeko vaxtaşırı püskürən vulkandır, lava axını olmayıb. Püskürmədən sonra yayılan qatı kül tozuna görə narıncı təhlükə elan edilib və ərazidə təyyarələrin uçuşu qadağan olunub.

Ebeko vulkanı Şimali Kurilsk şəhərindən 7 kilometr şimal-qərbdə yerləşir. 2012-ci ildə püskürmədən sonra 2016-cı ilə qədər müvəqqəti sükut dövrü olub. 2018-ci ilin avqustunda vulkan külü 7 kilometr yüksəkliyə qalxıb, ətraf ərazilərə kül və xırda daşlar yağıb.

## 5,9 milyard manatlıq məhsul istehsal olunub

**2019-cu ilin yanvar ayında ölkədə 5929,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.**



Dövlət Statistika komitəsindən aldığımız məlumatda bildirilir ki, ÜDM istehsalının 45,9 faizi sənayenin, 10,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,6 faizi tikintinin, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və baliçılıq, 2,7 faizi turistlərin

yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 17,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda istehsal olunmuş

əlavə dəyər 3,2 faiz, qeyri-neft sektorunda isə 2,7 faiz artmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 601,1 manata bərabər olmuşdur.

**Samirə ƏLİYEVA,**  
"Xalq qəzeti"

## Tramp HHQ Nazirliyinin tərkibində Kosmik Qüvvələrin yaradılması barədə fərman imzalayıb

Prezident Tramp fərmanda Pentaqona ABŞ Konqresinə təqdim edilməsi üçün Kosmik Qüvvələri HHQ-nin tərkibində təsdiq edəcək qanun layihəsi hazırlamağı tapşırıb. O bildirib ki, Kosmik Qüvvələrin yaradılması milli təhlükəsizlik sahəsində prioritet istiqamətdir.

Ağ evin saytında bildirilir ki, Kosmik Qüvvələr sputnik sistemləri və "operativ, dayanıqlı hücum və müdafiə xarakterli kosmik əməliyyatların döyüş təminatı" üçün raket buraxılışları ötürücülərinin izlənməsi ilə məşğul olacaq.

Yeni növ Silahlı Qüvvələrin özünün Qərargah Reisləri Komitəsinin tərkibinə daxil olan qərargah reisi olacaq. Bununla KQ prezident tərəfindən təyin olunan və Senat tərəfindən təsdiqlənən HHQ nazirinin tabeliyində mülki şəxs tərəfindən idarə ediləcək.

**ABŞ Prezidenti Donald Tramp ölkənin 6-cı Silahlı Qüvvələri hesab ediləcək Kosmik Qüvvələrin (KQ) fəaliyyət parametrləri haqqında fərman imzalayıb.**



Beləliklə, yeni növ Silahlı Qüvvələr daha öncə nəzərdə tutulduğu kimi tam müstəqil olacaq. Hadisələrin gedişi göstərir ki, artıq kosmos da Yer,

hava, dəniz kimi döyüş meydanına çevrilməkdədir.

"Xalq qəzeti"

## HHM bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilir



**H**ərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücümündən Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilir.

Təlimlər zamanı həyəcan signalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırıqı görə qərar qəbul etmə prosesinə uyğun qərargahların fəaliyyətini məşq etdirirlər.

Təlimlərdə HHM bölmələri döyüş atışları icra edəcəklər.




## Hindistan "Kalaşnikov" avtomatları buraxacaq

*Hindistanda "Kalaşnikov" avtomatlarının istehsalı üzrə zavodun yaradılması barədə Rusiya ilə hökumətlərarası razılaşma bu ilin sonunda imzalanma bilər. Bu barədə rusiyalı rəsmi Viktor Kaldov "Aero-Hindistan - 2019" sərgisi zamanı deyib.*

"Kalaşnikov" konseminin baş direktoru Vladimir Dmitriyev bildirib ki, Hindistanda daha güclü "iki yüz seriyalı" avtomat silahlar istehsal olunacaq: "Zavodun yaradılmasına yatırılacaq vəsaitin məbləği, silahların növü barədə məsələlər daha sonra dəqiqləşdiriləcək. Hindistan hazırda silah istehsal edir. Bizi onun keyfiyyətini yüksəltmək üçün dəvət edirlər. Yeni modifikasiyalı silah AK-203-ə bənzəyəcək".

Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuçayev bildirib ki, birgə müəssisənin istehsal edəcəyi silahlar üçüncü ölkələrə satıla bilər.

Qeyd edək ki, dünyanın Banqalor hərbi-hava bazasında "Aero-Hindistan - 2019" aerokosmik sərgisi öz işinə başlayıb. Sergi Hindistan hökuməti və Müdafiə Nazirliyinin dəstəyi altında iki ildə bir dəfə keçirilir.



bəyan edib. Belə ki, Rusiya həmin tip silahların yeni növünü hazırlaya bilər. Eyni zamanda, daha yenilənmiş silah növlərini hazırlamaq iqtidarındadır. Bununla yanaşı, Kreml çox məsrəfli yeni silahlanma yarışına getməyəcəyini də ifadə edib.

Rusiyanın Mərkəzi Asiyada da maraqları ciddi şəkildə toqquşur. Burada proseslər hələ bir qədər sakit məcrada gedir. Lakin gəldikcə məsələ enerji və təhlükəsizliklə bağlı məqamlarda daha gərgin xarakter alır. Digər tərəfdən, Vaşinqton və Moskva terror, narkotik ticarəti, silah

istisna edilmir. Burada Ermənistanın sürüşkən geosiyasi mövqə tutması təhlükə riskini dəfələrlə artırır. Hər iki dövlətin bundan istifadə etmək niyyətinə düşməsi gözlənilir. Bu səbəbdən ekspertlər Cənubi Qafqazı həssas geosiyasi məkan olaraq xarakterizə

Burada həm də nüvə silahları ilə bağlı imzalanmış digər müqavilələrin də təhlükə qarşısında olduğu vurğulanır. Onların sırasına strateji xarakterli nüvə silahları, ballistik raketlər, hücum xarakterli yeni silahların yaradılmasının qadağan edilməsi və digər məsələlər daxildir.

Son vaxtlar Vaşinqton və Moskva kosmik fəzada hərbi bazalar yaratmaqla bağlı bəyanatlar verirlər. Rusiyanın artıq hərbi-kosmik qüvvələr adlı hərbi qruplaşması vardır. ABŞ bir neçə ay öncə bunun eynisini yaratmaq haqqında qərar qəbul edib. Deməli, silahlanma yarışını kosmosu da əhatə edəcək.

Belə görünür ki, "Stratfor"un 2019-cu ildə ABŞ-Rusiya münasibətlərinin daha da gərginləşəcəyi ilə bağlı verdiyi proqnozlar özünü doğrultmağa başlayır. Bunun fonunda regionlarda mövcud olan münaqişələrin həllinin çətinliklərlə üzləşə bilməsi mümkündür. Çünki global miqyasda risklərin artdığı bir mərhələdə ayrı-ayrı məkanlarda böyük dövlətlərin ortaq nəticəyə gəlməsi xeyli müəssisədir. Xüsusilə Cənubi Qafqaz kimi müəssisə ayrı-ayrı məkanlarda böyük dövlətlərin ortaq nəticəyə gəlməsi xeyli müəssisədir. Xüsusilə Cənubi Qafqaz kimi müəssisə ayrı-ayrı məkanlarda böyük dövlətlərin ortaq nəticəyə gəlməsi xeyli müəssisədir.

Beləliklə, ilk baxışdan bir müqavilənin pozulması kimi görünən vəziyyət, əslində, global miqyasda ciddi təhdid və risklərə yol açır. Bunun qarşısının alınması bütövlükdə dünyanın vəziyyətinə çevrilir. Lakin beynəlxalq təşkilatların fəaliyyəti indi xeyli zəifdir. Ayrıca, böyük dövlətlər onları eşitmək belə istəmir. Bu məsələdə də Amerika və Rusiyanın BMT ilə hesablaşmaması xeyli düşündürücüdür. Çünki BMT Təhlükəsizlik Şurasının iki üzvü aradakı problemi BMT-də həl etmək istəmərlərsə, digərlərindən nəyi gözləmək olar?

Belə çıxır ki, iki superdövlətin orta və yaxınmənşilli raketlərinin ləğvi haqqında müqavilədən çəkilməsi digər məsələlərə yanaşı, beynəlxalq hüququn da böhranının əlamətidir. Dövlətlər arasında münasibətlər beynəlxalq hüquq normaları ilə tənzimlənmir, qlobal böhrandan yayınmaq mümkün deyil.

Yeni dünyanı yaxın zamanlarda yeni və daha kəskin global böhranı gözləyir?! Böyük dövlətlər bunun məsuliyyətini hiss edirlərmi? Deyərsən, bu suala nə Vaşinqtonda, nə də Moskvada cavab axtarmaq həvəsi yoxdur.

❑ **Amerikanın orta və yaxınmənşilli raketlərin ləğvi barədə müqavilədə iştirakını dayandırması bəşəriyyəti ciddi surətdə narahat etməkdədir. Bunun ardınca Moskva da eyni addımı atdı. Üstəlik, tərəflər yeni növ raket silahlarının istehsalına başlayacaqları ilə bağlı fikirlər də səsləndirdilər. Ekspertlər bütün bunları izləyərək "dünya yeni bir geosiyasi böhrana dövrünə gedir?" sualını verirlər. Cavab da ürekaçən deyil. Bir sıra mütəxəssislər həttə nüvə böhranının yaranma biləcəyini də proqnozlaşdırırlar. Doğrudan da, adıçəkilən müqavilənin əhəmiyyəti böyük idi. Bununla yanaşı, onun ləğvi digər uyğun addımlar da təftiş məsələsini gündəmə gətirə bilər. Ən pisi isə odur ki, Amerika və Rusiya ortaq qənaətə gəlmək istiqamətində addım atmırlar.**

**Təhlükəli qərar: iki supergücün qarşılıqlı raketlərin ləğvi barədə müqavilədə iştirakını dayandırması bəşəriyyəti ciddi surətdə narahat etməkdədir.**

ABŞ-in Rusiya ilə orta və yaxınmənşilli ballistik raketlərin ləğvi haqqında 1987-ci ildə sovet rəhbəri Mixail Qorbaçovla ABŞ-in keçmiş Prezidenti Ronald Reyqan arasında imzalanmış müqavilədən çıxmaq barədə qərarı global miqyasda ciddi qeyri-müəyyənlik yaradıb. Amerika tərəfi Rusiyanı bu müqavilənin şərtlərinə əməl etməməkdə ittiham edir. Son informasiyalara görə, ABŞ Rusiyanın sınaqdan çıxardığı yeni ortamənşilli raket haqqında videomateriali Kremlə verib. Vaşinqtonun iddiasına görə, Moskva uzun müddətdir ki, müqavilənin

şərtlərini pozaraq daha təhlükəli raketlər istehsal edir. Bununla da, əslində, həmin müqaviləyə əməl edilmədiyi bildirilir. O halda sözügedən müqavilənin formal olaraq qalmasının heç bir əhəmiyyəti yoxdur.

Amerika tərəfinin qərarında maraqlı bir məqam da vardır. Amerika 6 ay müddətində Rusiyanın yeni raketləri məhv etməsinə gözləyir. Əgər bu baş versə, Vaşinqton müqavilədən çıxmayacaq. Əks halda, birtərəfli qaydada o, ləğv ediləcək.

Moskva isə bütün günahları Vaşinqtonun üzərinə atır. Rusiya siyasi dairələri ABŞ rəhbərliyinin bu addımını yeni silahlanma yarışına başlamaq kimi qiymətləndirirlər. Buna uyğun olaraq da Moskva reaksiya verib.

Prezident Vladimir Putin çıxış edərək Rusiyanın cavab tədbirləri görəcəyini

Bununla aydın olur ki, dünyanın iki böyük dövləti arasında yeni təhlükəli proseslər start götürüb. Onlar nainki təhlükəli silahları azaltmaq fikrində deyillər, əksinə, daha güclülərini hazırlamaq yarışına başlayıblar. Ekspertlər bu gedişatın arxasında bir sıra global geosiyasi risklərin dayandığı qənaətdədirlər. Onların fikrincə, dünya kifayət qədər təhlükəli bir mərhələnin astanasındadır. Əgər bu proses dayandırılmasa, həttə nüvə müharibəsi belə meydana gələ bilər. Həqiqətən də, bu ssenarini istisna etmək olmur.

Hazırda dünyanın müxtəlif regionlarında özünü göstərən ABŞ – Rusiya qarşılıqlı raketlərin ləğvi barədə müqavilənin pozulması belə bir təhlükəli qənaət əldə etməyə imkan verir. Şimali Koreya və Yaponiyadan tutmuş Venesuelaya qədər geniş bir məkanda bu iki güc qarşı-qarşıyadır. Tokio açıq bildirib ki, Kuril adalarını alsa, orada ABŞ hərbi bazasını yerləşdirəcək. Cənubi Çin dənizində Amerika – Çin qarşılıqlı raketlərin ləğvi barədə müqavilənin pozulması belə bir təhlükəli qənaət əldə etməyə imkan verir.

Əfqanıstanda vəziyyət daha gərgindir. Burada Rusiya və ABŞ-in "Taliban"la danışıqlar apardığı haqqında informasiyalar yayılır. Hər iki dövlət taliblərdən öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərir. Deməli, yaxın zamanda Əfqanıstan cəbhəsində də proseslər intensivləşə bilər. ABŞ-la

qacaqçılığı kimi mövzularda Əfqanıstan – Mərkəzi Asiya bağlantısını təhlükəli sayırlar. Rusiya təhlükəsizlik orqanları hesab edirlər ki, Yaxın Şərqdən terrorçuları məqsədlə şəkildə Əfqanıstan və Mərkəzi Asiyaya transfer edirlər. Burada əsas məqsəd Rusiya və Çinə qarşı zamanı gələndə terror dalğası yaratmaqdan ibarətdir.

**Beynəlxalq hüquq: unudulmuş prinsiplər və geosiyasi xaos**

Amerika – Rusiya qarşılıqlı raketlərin ləğvi barədə müqavilənin pozulması belə bir təhlükəli qənaət əldə etməyə imkan verir. Şimali Koreya və Yaponiyadan tutmuş Venesuelaya qədər geniş bir məkanda bu iki güc qarşı-qarşıyadır. Tokio açıq bildirib ki, Kuril adalarını alsa, orada ABŞ hərbi bazasını yerləşdirəcək. Cənubi Çin dənizində Amerika – Çin qarşılıqlı raketlərin ləğvi barədə müqavilənin pozulması belə bir təhlükəli qənaət əldə etməyə imkan verir.

Bu kontekstdə Cənubi Qafqaz təhlükəli yarada biləcəyi realıqdır.



**Azərbaycanın elmi ictimaiyyətinin yaxşı Atandığı gözəl ziyalı, bioloq alim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Təriyel Talibovun 70 yaşı tamam olur.**

Təriyel Talibov 1949-cu il fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1966-cı ildə Siyaqut kənd orta məktəbini, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Azərbaycan EA Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, sonra isə həqiqi hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə hərbi xidmətdən

olunmuşdur və indi də bu vəzifədə çalışır.

Təriyel Talibov Naxçıvan MR-in flora biomüxtəlifliyinə, faydalı bitki sərvətlərinə, nadir, endemik, relikt, nesli kəsilmək təhlükəsi altında olan bitki növlərinə, onların səmərəli istifadəsinə və mühafizəsinə aid 300-ə yaxın elmi əsərin müəllifidir. İlk cildlik "Naxçıvan Ensiklopediyası" (müəlliflər qrupu ilə), "Naxçıvan MR-in flora biomüxtəlifliyi və onun nadir növlərinin qorunması",

göstərən Ordubad yasaqlığında nadir bitki və onurğalı növlərini tədqiq etmiş, bir çox taksonlar aşkar edərək, qoruq və yasaqlıqların yaradılması vacibliyini elmi cəhətdən əsaslandırmışdır. O, Naxçıvan MR-in flora biomüxtəlifliyinin təbii ehtiyatı bol olan dərman, texniki, bəzək bağcılığı və qida əhəmiyyətli növləri də tədqiq etmiş, səmərəli istifadə olunmaları üçün çalışmış və flora biomüxtəlifliyinin nadir növlərinin genofondunun qorunması üçün təkliflər vermişdir. Təriyel Talibov 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Aspirant və dissertantlarından 7 nəfəri biologiya üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş, məsləhətçi olduğu 2 nəfərdən biri aqrar elmlər üzrə elmlər doktoru

İnstitutunda 2013-2014-cü illərdə fəaliyyət göstərən D.01.061 Dissertasiya Şurasının sədr müavini, 2016-2018-ci illərdə isə AMEA Naxçıvan Bölməsinin Biorekurslar İnstitutunda fəaliyyət göstərən "Botanika" – 2417.01 və "Fiziki kimya - 2307.01" üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yaradılan Dissertasiya Şurasının sədri olmuşdur.

2005, 2010 və 2015-ci illərdə 12 sayılı Şərur Seçki Dairəsindən III, IV və V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilən alim muxtar respublikanın ictimai həyatında fəal iştirak edir.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi 2 layihənin qalibi olmuş və layihə müvəffəqiyyətlə yerinə yetirilmişdir. Ümumdünya Təbii Mühafizə Fondunun (ÜDTMF- WWF) elan etdiyi layihə onun rəhbərliyi ilə artıq yerinə yetirilmişdir. ÜDTMF Qafqaz eko-regionu üzrə Azərbaycan Respublikasından 2006-cı ildən indiyə kimi biomüxtəlifliyin mühafizəsi üzrə ekspert şurasının üzvü olan akademik şuranın Bakı, Tbilisi və Berlində keçirilən vaxtaşırı toplantılarında iştirak etmişdir. 10 oktyabr 2014-cü ildə Qafqaz eko-regionunda beşir monitorinqinə dair apardığı uğurlu və fundamental tədqiqatlara görə ÜDTMF tərəfindən xüsusi sertifikat və ÜDTMF-nin döş nişanı ilə təltif edilmişdir. Hazırda alim həmin fondun Naxçıvan Muxtar Respublikası ərazisində "Cənubi Qafqazda bəbirlərin mühafizəsi" layihəsinə rəhbərlik edir.

Çoxillik səmərəli elmi, elmi-təcrübi və təşkilatçılıq fəaliyyəti bir çox fəxri adlarla, təltif və mükafatlarla yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 avqust 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar "Yubiley qızıl medalı" ilə təltif olunmuşdur. Təbii elmləri sahəsində əldə edilmiş mühtüm əhəmiyyətli, fundamental və təbiiq elmi nəticələrə görə 15 avqust 2015-ci ildə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə təltif olunmuşdur.

Görkəmli alim, tanınmış pedaqoq Təriyel Talibov sadə, təvəzökar, xeyirxah və nəcib insani keyfiyyətlərə, qeyri-adi elmi və təşkilatçılıq qabiliyyətinə malik olduğundan muxtar respublikada böyük nüfuz və hörmət qazanmışdır.

Təriyel Talibovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona sağlam və mənalı ömür, yeni-yeni uğurlar arzulayırıq.

**Elsad QURBANOV,**  
**Bakı Dövlət Universitetinin**  
**botanika kafedrasının müdiri,**  
**AMEA-nın müxbir üzvü,**  
**professor**

# Görkəmli bioloq alim, flora və faunanın yorulmaz tədqiqatçısı

tərxis olunduqdan sonra Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (İndiki Naxçıvan Dövlət Universiteti) kimya-biologiya kafedrasında baş laborant vəzifəsinə işə qəbul olunmuş, sonra biologiya kafedrasında müəllim, baş müəllim, botanika kafedrasında dosent vəzifələrində çalışmışdır. 1989-2003-cü illərdə Naxçıvan Dövlət Universitetində botanika kafedrasına rəhbərlik etmişdir.

Təriyel Talibov istehsalatdan ayrılmadan Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun aspiranturasına qəbul olunmuş, 1986-cı ildə "Naxçıvan MSSR-də ərək genofondunun qiymətləndirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi, 2003-cü ilin mart ayında isə Azərbaycan MEA Botanika İnstitutunda "Naxçıvan MR-in flora biomüxtəlifliyi, onun səmərəli istifadəsi və qorunması" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi, 2008-ci ildə AAK tərəfindən professor elmi adı almışdır.

Bütün uğurlarına, elmi işlərinin müvəffəqiyyətli nəticələrinə baxmayaraq, professor Talibov respublikanın paytaxtına can atmamış, muxtar respublikada yaşayıb, yaratmışdır. Elmi nailiyyətləri, rəhbərlik qabiliyyəti nəzərə alınaraq, 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin Biorekurslar İnstitutunun direktoru vəzifəsinə təyin

"Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabları" (I və II cildlər), "Naxçıvan abidələri ensiklopediyası" (müəlliflər qrupu ilə), "Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri" (Azərbaycan və rus dilində), "Naxçıvan Muxtar Respublikasının coğrafiyası" (müəlliflər qrupu ilə), "Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri", "Naxçıvan Muxtar Respublikasının zəhərli bitkiləri" həmin əsərlər içərisində xüsusi yer tutur. Alimin bəzi əsərləri xarici jurnallarda nəşr edilmişdir.

Təriyel Talibovun Naxçıvan Muxtar Respublikasının faunasına dair "Naxçıvan Muxtar Respublikasında nadir heyvan növləri və onların genofondunun qorunması", "Azərbaycanda Asiya muflonu və bezoar keçisinin qorunma strategiyası", "Naxçıvan Muxtar Respublikasının onurğalılar faunasının taksonomik spektri", Naxçıvan Muxtar Respublikasının faunası: Balıqlar və sudan quruda yaşayanlar" və digər kitabları mühüm elmi əhəmiyyət kəsb edir.

Elmi-tədqiqat işləri zamanı toplanılan minlərlə şəxsi hərbari nüsxəsi əsasında Naxçıvan Dövlət Universitetində "Herbari fondu" yaradılmış, NDU-nun botanika kafedrasının tədris-təcrübə sahəsində 27-dən çox nadir və ya məhv olmaq təhlükəsi altında olan bitki becərilmişdir.

Görkəmli alim və tanınmış pedaqoq Naxçıvan MR-də fəaliyyət



dissertasiya işini müdafiə etmiş, bir nəfər isə biologiya üzrə elmlər doktoru dissertasiya işini müdafiə üçün təqdim etmişdir. Bu vaxta qədər 15-dən çox doktorluq və namizədlik dissertasiyası işlərinə opponentlik etmişdir.

Akademik respublikamızın hüddullarından kənarda da tanınır və elmi əsərlərindən istifadə olunur. Onun ciddi təşkilatçılıq fəaliyyəti sayəsində rəhbərlik etdiyi Biorekurslar İnstitutunda son 15 ildə 6 nəfər elmlər doktoru, 21 nəfər fəlsəfə doktoru yetişdirilmişdir. Təriyel Talibov AMEA Botanika

## AzMiU-da karyera sərgisi

**□ Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMiU) tələbələr in məşğulluğunu artırmaq məqsədi ilə ilk dəfə olaraq tələbə və məzunlar üçün karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr, eləcə də universitetlə uğurlu əməkdaşlıq edən qabaqcıl şirkətlərin nümayəndələri iştirak ediblər.**

Tələbələrin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurumları üçün də kömək göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 70-ə yaxın dövlət qurumu, özəl şirkət və müəssisələr tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 600-dən çox iş yeri təklif edib.

Ölkənin aparıcı şirkətlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, SOCAR, "Azərşilç", "Bakı Metropoliteni", "Azərsu" ASC-lər,

"Zaferoğlu İnşaat" MMC, "Embawood" MMC, "Holcim", Metanet-A şirkəti, Azərsun Holding, Kapital Bank, Bank of Baku, Beynəlxalq Bank, Metak şirkəti, "Təmiz Şəhər" ASC, Gilan Holding, Akkord, Azer-cell, eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.

Universitetin rektoru, professor Gülcü Əhmədova karyera sərgisini açıq elan edərək, sərginin əhəmiyyətini toxunub. Rektor bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, əmək bazarında

fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub. AzMiU-da ilk dəfə keçirilən sərginin tələbə və məzunlara karyera yolunda ilk addımlarını atmaqda böyük dəstək verəcəyini vurğulayıb: "Sərgiyə universitetin əməkdaşlıq etdiyi dövlət qurumları, özəl şirkətlər, həmçinin ölkənin aparıcı müəssisələri qoşulub. Bu, çox təqdirəlayiq haldır. Bu cür sərgilər gəncləri şirkətlər arasında körpü yaradaraq, onların uğurlu karyera qurumları üçün böyük önəm kəsb edir".

Rektor AzMiU-da karyera və strateji planlaşdırma göbələriniin fəaliyyət göstərdiyini və tələbələr üçün müxtəlif təlimlər, şirkət rəhbərləri, müxtəlif müəssisələrin insan resursları üzrə mütəxəssisləri ilə görüşlər təşkil etdiyini bildirib. 1500-dən çox tələbə



və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin qedişində iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə

ünsiyyət yarada biliblər. Şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara "CV"-lərini təqdim ediblər. Qeyd edək ki, karyera sərgisində müxtəlif şirkətlərin təmsilçiləri də potensial kadrlar seçmək imkanı əldə ediblər. Onlar tələbələr in vakant yerlərə maraq göstərdiklərini, şirkətlərin fəaliyyəti ilə tanış olduqlarını yaxşı hal kimi dəyərləndiriblər.

*"Xalq qəzeti"*



bəşəriyyətə qarşı yönəlmiş beynəlxalq cinayət olduğu əsaslandırılır. Lakin bu cinayətin təşkilatçılarının və iştirakçılarının cəzasız qalması beynəlxalq qurumların, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının hələ də Xocalı soyqırımına həqiqi, siyasi qiymət verməməsi faktı xüsusi vurğulanır.

Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı cinayət işi üzrə istintaq qrupunun materialla-

Məmmədovun, Sahib Quliyevin, Vüqar Quliyevin, İslam Abdullayevin, Rahib Qarayevin, Aslan Rüstəmovun, Teymur Rüstəmovun, Mahmud Rüstəmovun, Nəriman Tağıyevin, Ləman Məmmədovanın Xocalı soyqırımına həsr edilmiş 60-a qədər əsəri nümayiş etdiriləcək.

**M.MÜKƏRRƏMOĞLU,**  
**"Xalq qəzeti"**

## Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib



**□ Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüş olub.**

AZƏRTAC xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı layihənin Azərbaycanın tolerantlıq modeli ilə əyani tanışlıq, eləcə də bu dəyərlərin beynəlxalq aləmdə təbliği və təşviqi baxımından önəmini qeyd edib.

Sonra layihə iştirakçıları ölkəmizdəki multikultural və həmrəylik mühiti, dövlətin tolerantlıqla bağlı ölkə daxilində və beynəlxalq miqyasda həyata keçirdiyi siyasət və fəaliyyət, eyni zamanda, Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar. Mübariz Qurbanlı bildirib ki, əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Xalqımızın minilliklər ərzində formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır.

Azərbaycanda 32-si qeyri-İslam olmaqla 909 dini qurumun dövlət qeydiyyatına alındığını deyən sədr bildirib ki, ölkəmizdə bütün dinlərin mensublarına bərabər şərait

yaradılır, onların öz inanc və etiqadlarına uyğun yaşamaqları üçün lazımi tədbirlər görülür. Azərbaycanda 14 kilsə, 7 sinaqoqla yanaşı, bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst fəaliyyət göstərir və onlara dövlət tərəfindən hərtərəfli dəstək verilir. Dinlərin sülhəratma, dialoq və əməkdaşlıq imkanlarından maksimum istifadənin önəminə toxunan Dövlət Komitəsinin sədri bu prosesdə fəal iştirak edən Azərbaycanın hazırda dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini bildirib.

Görüşdə Azərbaycan həqiqətlərindən söz açan Mübariz Qurbanlı Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirdiyini, Azərbaycan ərazisinin iyirmi faizini işğal altında saxladığını vurğulayıb.

Daha sonra Qış Məktəbinin müxtəlif ölkələrdən olan tələbələrini sualları cavablandırılıb və onlara Dövlət Komitəsinin işğal altındakı torpaqlarımızda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimiz, o cümlədən ölkəmizdəki dinlərarası harmoniya barədə ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.

## EKSPERT: Prezident İlham Əliyev xalqı narahat edən daha bir problemin həlli istiqamətində mühüm addım atdı

**□ Prezident İlham Əliyevin "Bir sıra çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" imzaladığı fərman ilk növbədə, dövlət başçısının xalqı narahat edən növbəti problemin aradan qaldırılması istiqamətində atdığı mühüm addımdır.**

Bu fikirləri Trendə açıqlamasında "Səs" Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhrüz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

B.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin bu fərmanı aparılan ardıcıl, məqsədyönlü və inqilabi islahatların bariz göstəricisidir: "İlk növbədə, Azərbaycanda sənədsiz və qeydiyyatsız binalar qalmayacaq, eyni zamanda, mənzillərin sahibləri bir daha yerlərdə sənəd problemləri ilə üzləşməyəcəklər".



Eksperтин fikrincə, verilən bu kimi sosialyönümlü qərarlar iqtisadiyyatın inkişafının göstəricisidir. Bu inkişaf əhalinin sosial həyatına münbit təsir göstərir: "Hesab edirəm ki, gələcəkdə də çoxmənzilli yaşayış binalarının istismarı sahəsində müvafiq addımlar atılacaq, xalqımız bu kimi fərmanlardan bəhrələnməyə davam edəcək".

## Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb

**□ Fevralın 20-də VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarının Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə görüşü olub.**



AZƏRTAC xəbər verir ki, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin ağır nəticələrindən danışib. İcmə rəhbəri qeyd edib ki, Azərbaycan torpaqlarının davam edən işğalı siyasəti Ermənistanı regionda həyata keçirilən layihələrdən kənarlaşdırıb və ilk növbədə, Dağlıq Qarabağdakı aqressiv

separatçıların Ermənistanı və erməni əhalisini girov saxlaması üçün şərait yaradıb. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox qaçaqın və məcburi köçkün, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlısı öz doğma yurdlarından didərgin düşüb. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi Azərbaycan ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-

şərtsiz çıxarılmasını və bu torpaqlardan zorla qovulmuş insanların öz evlərinə geri qayıtmasını tələb edir. Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində tarixi, mədəni və dini abidələri dağıdıblar.

İcmə sədri qeyd edib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu yerləşən bir ölkə kimi istənlinə dinə və dilə malik olan xalqların azad şəkildə fəaliyyətinə imkan yaradır. Azərbaycan dövləti əvvəllər olduğu kimi indi də Dağlıq Qarabağda multikultural mühitin bərpasına tərəfdardır. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırıq. Lakin bədnam qonşularımız Azərbaycan dövlətinin dözümlülük siyasətini düzgün dəyərləndirə bilmir.

Sonra Qış Məktəbinin iştirakçılarının sualları cavablandırılıb.

## "Cəzasız cinayət"

**Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Xocalı soyqırımı"nın 27-ci ildönümünün keçirilməsi haqqında imzaladığı sərəncama əsasən Muzey Mərkəzinin konfrans zalında Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 22 fevral saat 12.00-da "Cəzasız cinayət" adlı sənədli filmin təqdimatı, həmçinin həmin adda sərgi açılacaq.**

Bakı Dövlət Universitetinin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi-Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin ssenari müəllifi, rejissoru və prodüseri olduğu "Cəzasız cinayət" sənədli filmi 2018-ci ildə Ankardada Beynəlxalq Xocalı Simpoziumunda nümayiş olunub. Tarixi-publisistik elmi-kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi, psixoloji aspektləri təqdim olunur.

Elmi siyasi faktlara əsaslanan sənədli filimdə Xocalı soyqırımı 200 ildən bəri erməni sovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri terror və kütləvi qırğın aktlarının soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi təqdim edilir. Filimdə əsir və girov götürülmüş Xocalı sakinlərini, soyqırımı qurbanlarını öz gözləri ilə görüb qələmə alan xarici jurnalistlərin ifadələri ilə bu faciənin təkəcə azərbaycanlılara deyil, bütövlükdə



# Quba: bütün sahələrdə dinamik inkişaf güclənir

□ **Quba rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət fəalları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, kütləvi informasiya vasitələrinin işçiləri iştirak ediblər.**



Yığıncaqdan əvvəl iştirakçılar Quba şəhərinin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, sonra isə icra hakimiyyətinin qarşısındakı meydana ötən ilin sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə və sərgiyə baxıblar. Hesabat yığıncağını rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev açıb. Dövlət himni səsləndirildikdən sonra 2018-ci ildə Quba rayonunun sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş olunub. Daha sonra başçı 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə edib.

Nətiq çıxışının əvvəlində diqqəti hesabat dövründə respublikamızın siyasi, sosial-iqtisadi sahələrində əldə edilən uğurlara, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatların müsbət nəticələrinə yönəlib. Bildirib ki, 2018-ci il qubalırlar üçün həm də ona görə yaddaqalan olub ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevə rayona səfər edərək, burada mərkəzi xəstəxananın müasir tipli yeni binasının, "Günəş" körpələr evi-uşaq bağçasının, "ABAD Factory" istehsalat kompleksinin, "Gəncilər Parkı"nın, "Qubaqoqarar" MMC-nin kənd təsərrüfatı malları istehsalı zavodunun, Zərdəbi qəsəbəsində yerləşən və əsaslı təmir olunmuş meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binasının, tamamilə yenidən qurulmuş

İdrisiqışlaq-Qasımçıqlağ-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılış mərasimlərində iştirak ediblər.

Bu səfər zamanı görülməli işləri müsbət qiymətləndirən ölkə rəhbəri rayonun gələcək inkişafı ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Səfərdən dərhal sonra Prezident İlham Əliyev Qubanın sosial-iqtisadi inkişafını sürətləndirəcək 4 mühüm sərəncam imzalamaqla rayona olan böyük hörmət və rəğbətini bir daha ifadə edib.

Yığıncaqda xatırladılıb ki, sərəncamlarda nəzərdə tutulmuş işlərin icrasına artıq başlanılıb. Belə ki, hazırda Quba-Qonaqkənd və Quba-Susay-Xı-nalıq avtomobil yollarında asfaltlaşdırma işləri aparılır və 960 şagird yerlik Alekseyevka kənd tam orta məktəbi üçün yeni binanın tikintisi həyata keçirilir.

Dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrdən danışan Z.Əliyev məruzəsində vurğulayıb ki, hazırda rayonda əsas məqsəd sahibkarlığın inkişafını sürətləndirmək, xüsusilə kənd təsərrüfatı və sənaye istehsalı üçün əlverişli şərait yaratmaq, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi üçün bütün imkanlardan səmərəli istifadə etməkdir: "Hesabat dövründə rayonda sahibkarlığın inkişafı etdirilməsi istiqamətində bir sıra işlər görüldü. Bu sahədə həyata keçirilən bütün layihələr dövlət tərəfindən

dəstəklənib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 33 layihəyə 497 min 300 manat vəsait ayrılıb və nəticədə 50 yeni iş yerinin açılması üçün imkan yaradılıb".

Başçı bildirib ki, ötən il Qubanın iqtisadiyyatına 37 milyon 410 min manat sərmayə qoyulub. Bununla yanaşı, rayona investisiya yatırılmasında maraqlı olan iş adamları ilə danışıqlar aparılıb və bu, hazırda da davam etdirilir.

Hesabat yığıncağında rayonda ötən il ərzində görülməli tikinti, abadlıq-quruculuq işlərindən, təhsilə, gəncliyə

göstərilən diqqət və qayğıdan, aqrar sahənin inkişafından, kommunal xidmətlərin daha da yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərdən ətraflı bəhs edilib.

Yığıncaqda Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov çıxış edərək ölkə prezidentinin qayğısı ilə Quba rayonunda həyata keçirilən layihələrin uğurla icra olunduğunu bir daha vurğulayıblar. Onlar bildiriblər ki, ölkəmizin iqtisadi qüdrəti artıqca insanların həyat səviyyəsi durmadan yüksəlir.

Azərbaycanda davamlı şəkildə həyata keçirilən islahatların xalq tərəfindən dəstəkləndiyini qeyd edən deputatlar, həmçinin rayonun sosial-iqtisadi inkişafı ilə bağlı tövsiyələrini də veriblər.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul nümayəndəsi Həbib Əzəmədov çıxış edərək, son 15 ildə bütün istiqamətlər üzrə tarixi uğurlara imza atan Azərbaycanın böyük və şərəfli bir yol keçdiyini, Prezident İlham Əliyevin dediyi kimi, heç vaxt indiki qədər güclü olmayan Azərbaycan bu gün dünyada sürətlə inkişaf edən ölkə kimi tanındığını diqqətə çatdırıb.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

**Qəhrəman QASIMOV,**  
"Şəfəq" qəzetinin baş redaktoru,  
Əməkdar jurnalist

## Cəlilabad: Fərəh doğuran uğurlar



**D**ağıl-aranlı böyük ərazisi ilə öyünə bilən Cəlilabadda iqtisadiyyat sürətlə inkişaf edir, abadlıq-quruculuq işləri davamlı şəkildə aparılır. Dövlət müstəqilliyimizin nailiyyətlərindən yetərincə bəhrələnən bu rayonun sosial-iqtisadi durumu fərəh doğurur.

Ötən ilin yekunlarına həsr olunan yığıncaqda qazanılmış uğurlar diqqətə çatdırılmaqla bərabər, qarşıda duran vəzifələrdən də ətraflı bəhs edilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, təsərrüfat və sənaye məhsullarının sərgisi ilə tanış olublar.

Toplantıda hesabat məruzəsi ilə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirib ki, bütövlükdə il Cəlilabad üçün də əlamətdar olub. Rayonda ümumi məhsulun həcmi 85 faiz artıb, 267 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bunun 131 milyon manatı və ya 49,2 faizi bitkiçiliyin, 134 milyon 935 min manatı və ya 50,8 faizi heyvandarlığın payına düşür. Rayon üzrə 147,5 min ton buğda, 7,1 min ton arpa, 5,9 min ton vələmir istehsal edilib. Bu dövrdə, həmçinin 16,1 min ton noxud, 768 ton mərci, 359 ton günəbaxan, 2,1 min ton qarğıdalı, 8,6 min ton meyvə, 4,3 min ton şəkər çuğunduru, 16,9 min ton üzüm, 7,5 min

ton tərəvəz və 612 ton bostan məhsulları tadarük olunub. Rayonun əkin strukturunda ikinci yeri tutan kartof sahələri genişləndirilərkən 5000 hektarda cəmlənib və qışa müddətində əzində Cavadxan, Mehdi Hüseyn, Azərtürk, Mirzəli Hüseynzadə, Fərid Əhmədov, Qüdrət İsmayilov və 28 May küçələrində cəmi 14,5 kilometr asfalt döşənib. Ötən il istifadəyə verilmiş müasir Ələt-Astara magistralına çıxan 9,7 kilometrlik Cəlilabad-Uzuntopa yolu yenidən qurulub. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, 35 kilometrlik Maşlıq-Muğan-Kazımabad-Göytapa-Privolnoye-Ağdas-Soyuqbulaq avtomobil yolu çəkilib, Cəlilabad şəhər 8 sayılı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilib, Cəlilabad şəhərində 8 çoxmənzilli binanın dam örtüyünün təmirinə başlanılıb. Yaxın vaxtlarda Cəlilabad şəhərinin digər küçələrinə asfalt döşəncək, Uzuntopa kəndində xalça istehsalı emalatxanası tikiləcək.

Ötən il rayonda 8046 iş yeri açılıb. Bunun 756-sı daimi iş yerleridir. Təhsil, səhiyyə və mədəniyyət sahələrində



Heydər Əliyev Seyrəngahı, Heydər Əliyev Parkı, 2 və 5 sayılı körpələr evi-uşaq bağçaları, Qurtuluş küçəsindəki həssarlar və piyada yolları, Heydər Əliyev prospektində və Qurtuluş küçəsində 500-dən artıq işiq dirəyi əsaslı təmir olunub. Cəlilabad şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması başa çatdırıldıqdan sonra həmin proses zamanı dağılmış küçələrin bərpasına başlanılıb və qışa müddətində əzində Cavadxan, Mehdi Hüseyn, Azərtürk, Mirzəli Hüseynzadə, Fərid Əhmədov, Qüdrət İsmayilov və 28 May küçələrində cəmi 14,5 kilometr asfalt döşənib.

Ötən il istifadəyə verilmiş müasir Ələt-Astara magistralına çıxan 9,7 kilometrlik Cəlilabad-Uzuntopa yolu yenidən qurulub. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, 35 kilometrlik Maşlıq-Muğan-Kazımabad-Göytapa-Privolnoye-Ağdas-Soyuqbulaq avtomobil yolu çəkilib, Cəlilabad şəhər 8 sayılı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilib, Cəlilabad şəhərində 8 çoxmənzilli binanın dam örtüyünün təmirinə başlanılıb. Yaxın vaxtlarda Cəlilabad şəhərinin digər küçələrinə asfalt döşəncək, Uzuntopa kəndində xalça istehsalı emalatxanası tikiləcək.

Ötən il rayonda 8046 iş yeri açılıb. Bunun 756-sı daimi iş yerleridir. Təhsil, səhiyyə və mədəniyyət sahələrində

nəzərəcarpan uğurlar qazanılıb, xidmət səviyyəsi yüksəlib. Rayonun 5 kəndində modul tipli məktəblərin inşası başa çatdırılıb. Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, 10 kənddə isə modul tipli məktəblərin tikilməsi nəzərdə tutulub.

Məruzə ətrafında müzakirələrdə çıxış edənlər 2018-ci ildə sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən həvəslə danışaraq rayonun yeni rəhbərliyinin quruculuq səylərini yüksək qiymətləndiriblər. Mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Toplantıda çıxış edən Milli Məclisin deputatları Mirkazım Kazımov, Malik Həsənov, Fəzail İbrahimli və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev dövlətimizin beynəlxalq və iqtisadi-sosial siyasətinin mühüm aspektlərinə diqqəti cəlb ediblər. Nətiqlər ölkəmizdə, o cümlədən Cəlilabad rayonunda sosial-iqtisadi inkişaf sahəsində görülməli işləri yüksək dəyərləndirməklə bərabər, qarşıda duran vəzifələrdən danışılıb.

Şura iclasında müzakirə edilən məsələ ilə bağlı qərar layihəsi qəbul edilib, Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

**Əli NƏCƏFXANLI,**  
"Xalq qəzeti"nin  
bölgə müxbiri

## Yevlaxlılar ötən ili uğurla başa vurmuşlar



**Y**evlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2018-ci ilin sosial-iqtisadi yekunları müzakirə olundu, cari ildə qarşıda duran vəzifələri əhatə edən müvafiq tədbirlər müəyyənləşdirildi.

Toplantını giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Nazirlər Kabinetinin illik iclasında Prezident İlham Əliyevin proqram seçiyəli nitqində əksini tapmış önəmli məsələlər barədə iştirakçılara ətraflı məlumat verdi, dövlət başçısının tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələri şərh etdi.

Sonra Yevlax ŞİH-in 2018-ci ilin sosial-iqtisadi inkişafı barədə hesabat məruzəsi ilə çıxış edən başçı bildirdi ki, Prezident İlham Əliyevin daimi diqqət və qayğısını hiss edən yevlaxlılar əvvəlki dövrlərdə olduğu kimi, ötən ildə də şəhərin və rayonun hərtərəfli inkişafına yönəlmə hədəflərinin gerçəkləşdirilməsi üçün bütün qüvvələri səfərbərliyə almış, əksər sahələrdə üstün göstəricilərə nail olmuşlar. Keçən il də genişmiqyaslı tikinti, quruculuq, abadlıq işləri davam etdirilmiş, istehsal sahələrinin inkişafı təmin edilmişdir. İnfrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi diqqət yetirilmişdir.

Məruzədə göstərildi ki, 2018-ci ildə ümumi daxili məhsulun həcmi 667,3 milyon manat olmuşdur. Bu da 2017-ci ildəkindən 9,4 milyon manat və ya 1,4 faiz çoxdur. ÜDM-in 90,4 faizi qeyri-dövlət sektorunda istehsal olunmuş, 10,1 milyon manatlığını sənaye, 93,1 milyon manatlığını kənd təsərrüfatı məhsulları, 53,7 milyon manatlığını tikinti-quradıcılıq işləri, 423,7 milyon manatlığını ticarət, 6,3 milyon manatlığını nəqliyyat, 1,4 milyon manatlığını rabitə xidmətləri təşkil etmişdir.

Adambaşına 5,2 min manatlıq ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilə müqayisədə 39,9 manat və ya 0,8 faiz çoxdur. Orta aylıq əməkhaqqı isə 304,2 manata

çatmış və əvvəlki ilə nisbətən 36,7 manat artmışdır. 2018-ci ildə 1869 yeni iş yeri açılmışdır. Bunun 838-i daimidir. 2003-cü ilin oktyabr ayından isə Yevlaxda 24 mindən çox iş yeri yaradılmışdır ki, bunun da 15 mini daimidir.

2018-ci ildə bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 69 milyon 152 min manat olmuşdur.

İl ərzində Kür çayı üzərində dəmir yolu körpüsünün, Aran qəsəbəsində Ailə-Sağlamlıq Mərkəzinin tikintisi başa çatdırılmışdır. Mingəçevir şəhəri-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonundan keçən Aran-Yevlax-Bardə yolunadək olan hissəsi, Qoyunbinəsi-Hacımahmudlu-Qaramanlı kəndlərarası avtomobil yolu və Bakı-Ələt-Qazax avtomobil yolu üzərindəki körpü, 31-ci məhəllədə 60 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilmişdir. Şəhər 2 sayılı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri görülmüşdür.

Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 11 sayılı Ərazi Vergilər Departamentinin, 9 mərtəbəli 45 mənzilli yaşayış binalarının, Data mərkəzinin tikintisi aparılır. Rayonun 12 kəndində meliorasiya işləri davam etdirilir. Bu sahəyə 11,9 milyon manat vəsait yönəldilmişdir. Elektron kitabxanada, Şəhər Yaradıcılıq Mərkəzinin binasında təmir işləri aparılmış, Mədəniyyət Mərkəzinin dam örtüyü əsaslı təmir olunmuşdur. Hazırda Aran qəsəbəsinin Mədəniyyət evində əsaslı təmir və yenidənqurma işləri aparılır.

Keçən mövsümdə kənd təsərrüfatı məhsulları istehsalı 8 faiz artmışdır. 2, 5 min hektarda pambıq, 11,6 min hektarda taxıl, 2,9 min hektarda təzə yonca, 100 hektarda tərəvəz ekilmişdir. Hektarın məhsuldarlığını 21,2 sentnərə çatdıran pambıqçılar 5,3 min tona yaxın məhsul

toplamışlar. Fermerlərə 3,9 min ton güzəştli qiymətə mineral gübrə satılmışdır. Sahibkarlığa Kömək Milli Fondu 26 sahibkara 4,7 milyon manat güzəştli kredit vermişdir.

Son bir ildə iri mal 67 min 626, qoyun-keçi 172 min 719, ev quşları 455 min 595 başa çatmışdır. 9 min ton et, 36,6 min ton süd, 16,9 milyon ədəd yumurta və 340,6 ton yun istehsal olunmuşdur. Keçən il 2017-ci ildəkindən 2 dəfə çox – 11 ton barama istehsal olunmuşdur.

Toplantıda bildirilmişdir ki, hazırda müasir tələblərə cavab verən 3 min başlıq cins mal-qara kompleksinin tikintisi üçün layihə işləri aparılır. Aqroparkda müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulur. Aran qəsəbəsi ərazisində gücü sutkada 12 min ton olan şəkər zavodunun tikintisi üçün sənədləşmə işləri aparılır. Şəkər çuğunduru əkilməsi üçün 2 min hektar əkin sahəsi ayrılmışdır. Yuxarı Qarabağ kanalından həmin əraziyə 16 kilometrlik yeni xəttin çəkilməsi və 2 min hektar ərazidə müasir suvarma sisteminin quraşdırılması layihələndirilir.

2018-ci ildə Yevlax şəhərində və yaşayış məntəqələrində əhalinin elektrik enerjisi, su, qaz, istilik təchizatı daim nəzərdə tutulmuş, xidmətin səviyyəsi yüksəlmişdir. 50 yaşayış məntəqəsindən 45-i qazlaşdırılmışdır. Şəhər icra hakimiyyətinin rəhbərliyi ilə humanitar sahələrin normal fəaliyyəti təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağirov və Milli Məclisin deputatı İlham Məmmədov yığıncaqda çıxış etmiş, 2019-cu ildə yevlaxlılara daha böyük uğurlar arzulamışlar.

**Ziyəddin SULTANOV,**  
"Xalq qəzeti"nin  
bölgə müxbiri

□ **Sabirabad Rayon İcra Hakimiyyətinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayilov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrlə həsr edilmiş iclası ilə bağlı ətraflı çıxış etmiş, qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.**



RİH başçısı qeyd etmişdir ki, 2018-ci ilin ən böyük tarixi hadisəsi aprel ayının 11-də keçirilən prezident seçkiləri olmuşdur. Həmin seçkidə Azərbaycan xalqının mütləq əksəriyyətinin səsi ilə öndər Heydər Əliyevin alternativsiz davamçısı cənab İlham Əliyev yeddi il müddətinə ölkənin idəyalarını daim sədiq olma sahibad-lılar prezident seçkilərində fəallıqları ilə seçilmiş, siyasi kampaniyada iştirak edənlər yekdilliklə cənab İlham Əliyevə səs vermişlər.

N.İsmayilov sonra bildirmişdir ki, keçən il respublikanın hər yerində olduğu kimi, Sabirabad rayonunda da bütün sahələrdə uğurlar qazanılmış, bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Rayonda kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi üçün icra hakimiyyətinin bilavasitə dəstəyi ilə yerli investorların cəlb edilməsi hesabına rayonda ümumi layihə gücü 45 milyon manat olan müxtəlif təyinatlı müəssisələr tikilmişdir.

2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 21 layihənin icrası üçün 941 min manat güzəştli kredit verilmiş, Nizami kəndində "Muğan" quşçuluq fabriki, Nərimankənd, Salmanlı, Həşimxanlı, Məmişlər kəndlərində istixana komp-

leksi, Hacıbəbir kəndində heyvandarlıq kompleksi, ədviyyat istehsalı müəssisəsi və digər istehsal, ticarət, xidmət obyektləri istifadəyə verilmiş, bu işlərin görülməsi hesabına 419 yeni iş yeri açılmışdır.

Ölkə Prezidentinin tapşırığı əsasında 12600 nəfər əhalinin yaşadığı 43 yaşayış məntəqəsini əhatə edən 18 kilometr uzunluğunda Dədəşbəyli-Minbaşı-Salmanlı-Noxudlu-Salyan, 18 kilometr uzunluğunda Surra-Padar avtomobil yollarının tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.

Rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli, Çöl Beşdəli və Çöl Ağaməmmədli kəndlərində əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün "H" kanalının tikintisi tamamlanmaqla 11498 hektar əkin sahəsinin suvarma probleminə, beləliklə də həmin kəndlərdə yaşayan əhalinin narahatlığına birdəfəlik son qoyulmuşdur.

Hesabat məruzəsində və məruzə ətrafında çıxışlarda qeyd olunmuşdur ki, 2018-ci ildə əvvəlki ilə müqayisədə ümumdaxili məhsul artmış, sənaye məhsulunun həcmi 11091,6 min manatdan 11120,1 min manata çatmışdır. Həmin dövrdə əsas kapitala yönəldilmiş investisiya 2 dəfə,

Bunun nəticəsidir ki, rayon üzrə 2018-ci ildə kənd təsərrüfatı üzrə məhsul istehsalı əvvəlki ilə müqayisədə 5,5 faiz artmışdır. 2018-ci ildə rayonda 97,093 ton taxıl istehsal edilmişdir ki, bunun 61,925 tonu buğda, 35,168 tonu isə arpa olmuşdur. Hər hektardan ümumi məhsuldarlıq 39,4 sentner, buğdanın məhsuldarlığı isə hər hektardan 40,7 sentner təşkil etməklə 2017-ci ilə müqayisədə taxıl istehsalı 1373 ton çox artmışdır.

Rayon üzrə 2015-ci ilə müqayisədə keçən ildə pambıq istehsalı 9,3 dəfə artaraq 17300 ton təşkil etsə də, bəzi səbəblərdən məhsuldarlıq rayon üzrə hər hektardan 13,25 sentner və ya 2017-ci ildəkindən cəmi 1,2 sentner çox olmuşdur.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Rüstəm Xəlilov və Elçin Quliyev iştirak etmişlər.

Sonda hesabat yığıncağında müzakirə olunan məsələyə dair qərar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

**Səməd HÜSEYNOĞLU,**  
"Xalq qəzeti"nin bölgə müxbiri



## 21 fevral Beynəlxalq Ana Dili Günüdür

**B**u il Beynəlxalq Ana Dili Günü bütün dünyada iyirminci dəfədir qeyd olunur. Belə ki, 1999-cu ilin noyabr ayında BMT Bəqlədə səfirinin təşəbbüsü ilə fevral ayınının 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Lakin bu günün elan olunması 1999-cu ilə təsadüf etsə də, yaranma səbəbinin baş verdiyi hadisələr daha əvvəlki dövrə gedib çıxır. Daha dəqiq desək, 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz əlaməti olaraq keçirilmiş aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər tələbə şəhid olmuşdu. Bununla əlaqədar olaraq, Banqladəs nümayəndələri həmin şəhidlərin xatirəsinə hörmət əlaməti kimi fevralın 21-nin Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər.

Nəticədə UNESCO-nun Baş Konfransında 21 Fevral – Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.

Ulu öndərin bu fikirləri bu gün də öz aktuallığını qoruyur və həmin ideyalar dövlət başçımız tərəfindən uğurla həyata keçirilir. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan

dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməyi həyata keçirəcək.

Respublika Prezidentinin Azərbaycan dili haqqında apardığı siyasətin əsasında ana dilimizin saflığı və onun qorunması məsələsi xüsusilə diqqət çəkir. Bu məsələ dövlət başçımızın, demək olar ki, hər çıxışında, hər fərman və sərəncamında qabarıq şəkildə vurğulanır. Bununla da cənab Prezident dilçi alimlərimizi, soydaşlarımızı, xüsusən də gənclərimizi bu məsələyə yönəldir. Məsələn, 5 noyabr 2018-ci ildə Ağdam Muğam Mərkəzinin açılışında ölkə başçısı muğam ifaçıları ilə görüşü zamanı bu münasibətlə demişdir: “Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox

**H**ər il 26 fevral tarixi yaxınlaşanda Azərbaycan xalqı darından köks ötürür, qəhərlənir, qəlbində dərin yaralar açmış bu günə təəssüfünü ifadə edir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni vandallarının törətdikləri vəhşiliklər insanlığa, başəri dəyərlərə qarşı törədilmiş ən dəhşətli soyqırım aktlarından biri kimi xatırlanır. Həmin vaxt uşaq və yeniyetmə olanlar artıq yetkin insanlarda və hələ də bu dəhşətli faciə, soyqırımı onların yaddaşında olduğu kimi qalıb.

#### O zaman 13 yaşlı olan Mürvət Həsənov hadisələri belə xatırlayır:

– 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər şəhərimizə hücum etdilər. Hər tərəfdən mühasirədə idik. İnanmazdıq ki, ermənilər Xocalıya bu qədər yaxınlaşa bilərlər. Səhərə yaxın atam böyük qardaşlarımla birlikdə şəhərin yaxınlığında postlarda idilər. Onlar gəlib xəbər verdilər ki, ermənilər Xocalıya hücum edirlər. Elə bu zaman evə əl qumbarası atıldı. Anamla mən yaralandıq. Xalam isə 3 yaşlı övladı ilə həmin vaxt həyatlarını itdirlər. Sonra atamgilin patronları qurtardı, ermənilər bizə xəbərdarlıq etdilər ki, evi yandıracaqlar. Təslim olmaımızı tələb edirdilər. Atam isə təslim olmurdu. Onlar qapını sındıraraq evə daxil olub başımıza silah dirəyərək yerə uzanmağımızı istədilər. Birdən ermənilərdən biri əlində benzin dolu qabla gələrək onu üzərimizə töküüb yandırmaq istəyəndə kiçik qardaşım ağlayaraq dedi ki, əmi, bizi yandırmayın. Lakin ermənilər qardaşımı itələyib yerə yığdılar. Elə bu zaman 366-cı moto-atıcı alayın döyüşçülərindən bir nəfər qabağa gələrək qardaşımı qaldırdı və ermənilərə dedi ki, bunlar dinc sakinlərdir, bu uşaqları, bunlara dəyməyin. Ermənilərə həmin zabitin arasında mübahisə də düşdü. Bizi öldürməsələr də, olan-

parıb döyüdürlər ki, “bu da sənə Vətən”.

Bir həftə əsirlikdə qaldıqdan sonra bizi erməni meyitləri və bir neçə əsirlə dəyişdilər və Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirildik. Üzərindən heç vaxt unutmaram: meyitlərdən tapə yaranmışdı. Anamı orada



olmazımızı, nəyimiz var idisə, hamısını qarət edib məşinləri-nə yığdılar. Bizi də əsir alaraq düşərgələrinə – Əskarana aparıb bir neçə qruplara ayırdılar. Yaşlıları, qadınları, uşaqları ayrı-ayrı yerlərə yerləşdirdilər. Həmin gün kiçik qardaşım Əhmədın ad günü idi. O, erməni zabitinə yaxınlaşaraq: “bu gün mənim ad günüdür”, – dedi. Elə bu vaxt erməni zabiti Əhməddən soruşdu ki, sənə avtomat versək, bizə atarsanmı? O da dedi ki, bəli, ataram. Təbii ki, o uşaq idi və heç nə anlamırdı. Elə buna görə də, onlar onun əlinə atəş açdılar. Bu da bizdən sənə ömürlük hədiyyə olsun, – deyərkə saçqanaq çəkib güldülər. Sonra onun əlinin üzərinə çayın dəmini tökdülər. “Kim vətəni istəyir?” sualını verirdilər. Kimsə deyəndə ki “mən istəyirəm”, – həmin adamı

ermənilər mənim atamı və qardaşımı əsir apararaq bir erməni zabitinin qəbrinin üstündə qətlə yetiriblər. Bilirsiz, mən bu gün onların şəhid olmaları ilə fəxr edirəm. Fəxr edirəm ki, atam ermənilərə təslim olmadı, yalvarmadı. Allah mənə də şəhid olmağı nasib etsin. Amma bizi daha çox yandıran əsas məsələ, heç bir təsəlli yerimizin olmamasıdır. Onların qəbirlərinin belə olmamasıdır. Qobustan rayon şəhidlər xiyabanında şəkilləri vurulub. Tez-tez gizlincə ora gedir, atam və qardaşlarımla söhbət edirəm, özüm-özümə danışiram. Bu intiqamı, bu qisası almadan bu dünyadan köçmək istəmirəm. Xocalı bizim qəlbimizdə ömrümüzün axırına qədər sınıam açmış dərin bir yaradır və məlhəmi yoxdur. Ancaq Ali Baş Komandanımız İlham Əliyev tərəfindən verilən hücum əmrini bizə təsəlli ola bilər ki, onu da səbrsizliklə gözləyirik.

**Sənubar Ələkbərova, Xocalı sakini:**  
– Həmin əfədə ermənilər Həsənovad, Mehdiqand, Bozdağı tərəfdən bizə atəş açırdılar. Sonra səhərə daxil oldular. BMP-lərin səsinə yer yarıldı. Əvvəlcə qadın və uşaqlara zirzəmilərdə gizlənmək tapşırılmışdı. Sonra icra hakimiyyətinin başçısı Elman

güllələdilər. Qızların Sevinc və Hicranı isə yaraladılar. Bu zaman güllə mənə də dəydi. Gənc qadın və uşaqlar qıcolmalardan qarın üzərindəcə ölmüşdülər. Biz qışqırırdıq və kömək istəyirdik. Lakin kömək gəlmirdi...

Statistik məlumatlara görə həmin gün baş verən qətləmin nəticəsində 613 nəfər həlak olmuşdur. Onlardan – 63 nəfəri uşaq, 106 nəfəri qadınlardır. Həyatlarına son qoyulanların 70 nəfəri isə qocalardır. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. Qətləmədə 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.

Cinayət cəzasız qala bilməz. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və iştirakçıları da layiqli cəzalara çatmalıdır. Təəssüf ki, XX əsrdə soyqırımı və etnik təmizləmə hadisələri baş vermmiş faciələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərdəndir. Hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdir, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında dayanacaqlar.

**Anar TURAN, “Xalq qəzeti”**

# Ana dili mənəvi sərvətimizdir

Bütün dünya dövlətlərində olduğu kimi, respublikamızda da bu gün qeyd olunur. Sevincdirici haldır ki, dilimizə qayğı göstərmək, onu qorumaq, təbliğ etmək kimi məsələlər ölkəmizdə təkcə bu gün aktuallaşdırılmır, müntəzəm olaraq həyata keçirilir. Demək olar ki, il ərzində Azərbaycan dili ilə bağlı mühüm işlər görülür, konfranslar keçirilir, tədqiqatlar aparılır.

Eyni zamanda, Azərbaycan dövləti də dövlət dili olan ana dilimizin qorunması, inkişaf etdirilməsi, öyrənilməsi sahəsində mühüm addımlar atır. Ötən müddət ərzində ölkə rəhbərliyi tərəfindən Azərbaycan dili ilə bağlı qəbul olunmuş Dövlət Proqramı, fərman və sərəncamlar bunun ən gözəl nümunələri sayıla bilər.

Bir məqamı xüsusilə qeyd edərk ki, ulu öndər Heydər Əliyev ardıcılı və məqsədyönlü dil siyasəti aparmış, Azərbaycan dilinin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmişdir. Ulu öndər 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanında qeyd etmişdir: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzleşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli məniylini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyləməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur. Azərbaycan dili bu gün dərin fikirləri ən incə cəhərlərdəki olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hissələrdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır.”



Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli fərmanında da vurğulanır ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2013-cü il 9 aprel tarixli sərəncamda nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində mühüm işlər görülməli. Yaradılacaq “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası” yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsi dövlət proqramının əsas məqsədini, dəqiq desək, Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan

böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumağımızı lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumağımızı. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır”.

Göründüyü kimi, bu fikir ulu öndərin yuxarıda qeyd etdiyimiz fikri ilə səsleşir və eyni zamanda, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramının, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanın ümumi ideyası ilə vəhdət təşkil edir.

Düşündürük ki, dil məsələsi elə bir həssas, milli əhəmiyyətli məsələdir ki, burada kimliyindən, peşəsindən asılı olmayaraq, hamılıqla əl-ələ verib eyni mövqedə olmaq lazımdır. O zaman dilimizi daha çox qoruyub yaşada, tədqiq edib öyrənə bilərik. Bu mənada ana dilimiz bizi birləşdirən bir milli-mənəvi dəyər kimi ali varlığımız, qürur mənbəyimizdir.

**İlkin ƏSGƏR, ADPU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi**

## Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi çap məhsullarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir. Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat məbləğdə iştirak haqqını göstərən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, H.Əliyev prospekti 152, Çinar plaza, 32-ci mərtəbə (əlaqələndirici şəxs-Ramin İsgəndərovdan, telefon - (+99412) 565-12-72 (daxili 197) nömrəli ünvandan ala bilərlər.

VÖEN- 1404055601  
H/h-AZ58CTRE  
00000000000008408201  
Dövlət Xəzinədarlıq Agentliyi  
VÖEN-1401555071  
Kod-210005  
Mh- AZ41NABZ  
013601000000000003944  
S.W.I.F.T- CTREAZ222  
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- ciddi hesabat blanklarının hazırlanması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq (lisenziyanın) surəti;
- malgöndərlərin (podratçıların) ixtisas uyğunluğuna dair

məlumat (əsas şərtlər toplusunun “Malgöndərlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat forması”na uyğun olaraq).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15 aprel 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, H.Əliyev prospekti 152, Çinar plaza, 32-ci mərtəbədə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açıqlamadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 16 aprel 2019-cu il saat 15.00-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin iclas zalında açıqlacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**

### BİLDİRİŞ

“Xalq qəzeti”nin 6 və 20 fevral 2019-cu il tarixli nömrələrində Qusar Suvarma Sistemləri İdarəsinin 2019-cu ildə görülməli cari təmir işləri üçün tikinti materiallarının və maşın-mexanizmlərə ehtiyat hissələrinin satın alınması məqsədilə dərc edilmiş tender elanlarında iddiaçıların tenderdə iştirak etmək üçün sənədlərin təqdim olunması tarixi (tender təklifi və bank zəmanəti istisna olmaqla) 7 mart 2019-cu il saat 17.00-a qədər deyil, 2 aprel 2019-cu il saat 17.00 kimi oxunmalıdır.

**Tender komissiyası**

### BİLDİRİŞ

“Xalq qəzeti”nin 10, 23 oktyabr, 16, 28 noyabr, 12 və 20 dekabr 2018-ci il, 11 və 25 yanvar 2019-cu il tarixli nömrələrində “Azersu” ASC-nin daxili vəsaiti hesabına “Flygt” nasoslarının təmiri işlərinin satın alınması məqsədilə dərc edilmiş tenderlərində iş həcmələrinə aydınliq gətirilməsi üçün iddiaçıların rəsmi müraciətlərinə əsasən, tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 11 mart 2019-cu il saat 16.00-a, təkliflərin açılışı isə 12 mart 2019-cu il saat 16.00-a dəyişdirilmişdir.

Əlaqələndirici şəxs – təchizat və satınalmaların idarə olunması departamentinin satınalmaların təşkili şöbəsinin mühəndisi Hikmət Qasımov (hikmat.qasimov@azersu.az +994124314767 (249)).

### Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasatırma Mərkəzi

#### AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.  
Lot-1. Sair xərclərin satın alınması.  
Lot-2. Digər alışlar və xidmətlərin satın alınması.  
Lot-3. İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlərin satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, B.Səfəroğlu küçəsi 144 nömrəli (əlaqələndirici şəxs- N.Rüjova, telefon-594-08-32) ünvandan ala bilərlər.

İştirak haqqı hər bir lot üçün 50 manatdır.  
VÖEN- 1404497191  
H/h- AZ73CTRE000000000002178203  
Büdcə təsnifat kodu- 142340  
Büdcə səviyyəsinin kodu- 7

Bank- ABB Nəsimi filialı  
Kod- 805614  
VÖEN- 99000001881  
M/h- AZ03NABZ01350100000000002944  
SWIFT- IBAZAZ2X  
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanında arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti

haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- digər sənədlər.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 mart 2019-cu il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 mart 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, B.Səfəroğlu küçəsi 144 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açıqlamadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 28 mart 2019-cu il saat 12.00-da Bakı şəhəri, B.Səfəroğlu küçəsi 144 nömrəli ünvanda da açıqlacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

**Tender komissiyası**



## Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

*türk dilində “Qarabağ - əcdadlarımızın mirası” sənədli filminin, Azərbaycan və ingilis dillərində “Zəngilan – virtual səyahət” 3D qrafik təsvirli filminin və Xocalı mövzusunda filmin istehsalının satın alınması üçün*

### AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olu-nur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağı-dakı meyarlara üstünlük verıləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4656443 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Abdulla-yev Elnur Şahin oğlu). İddiaçılar 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağı-da göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublika-sı Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorun-dan) ala bilərlər.

Bank-Dövlət Xəzinədarlıq Agentliyi  
Kod - 210005  
M/h-AZ41NABZ0136010000000003944

VÖEN- 1401555071  
SWIFT-CTREAZ22  
Alan müştəri-Azərbaycan Respublika-sının Gənclər və İdman Nazirliyi  
H/h-AZ50CTRE00000000000002147771  
VÖEN- 1500171121  
Büdcə səviyyəsinin kodu- 7  
Təsnifat kodu- 142340  
İştirak haqqı heç bir halda geri qaytarıl-mır.

İddiaçılar prosedurda iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiəçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma-ması barədə arayış;
- İddiaçılının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- təklif (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

*Tender komissiyası*

## Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi

*tibbi avadanlıqlar və ləvazimatların satın alınması ilə əlaqədar*

### AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.  
Lot-1. Tibbi avadanlıqlar və ləvazimatların satın alınması. Mallarla təchiz olunma müddəti – 2019-cu il ərzindədir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanla-rə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusu-nu Bakı, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 16 və 18 nömrəli ünvanda yerləşən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən (əlaqələndirici şəxs- Əliyev Emin İman oğlu-ndan, telefon-493-36-32) ala bilərlər.

İştirak haqqı 150 manatdır.  
Təşkilat- 9 saylı Xəzinə İdarəsi  
H/h- AZ31C-  
TRE000000000000002478301  
VÖEN- 1400421021  
Bank- DXA  
Kod- 210005  
VÖEN- 1401555071

M/h- AZ-  
85NABZ01360100000003003944  
S.W.I.F.T- CTREAZ22  
Büdcə təsnifatı kodu- 142340, büdcə səviyyəsinin kodu- 7

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıda-kı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olma-lıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən son- ra ən azı 60 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-ol-maması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

*Tender komissiyası*

## Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası

*2019-cu ildə Rusiya və digər xarici markalı avtomobillər üçün ehtiyat hissələrinin, idarəyə lazım olan digər mal-materialların, “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı avtomobillər üçün diaqnostika, ehtiyat hissələrinin bərpası, xətə texniki xidmət işlərinin və daşınma xidmətinin satın alınması üçün*

### AÇIQ TENDER ELAN EDİR

Tender 4 (dörd) lot üzrə keçirilir.  
Lot -1. Rusiya və digər xarici markalı avtomaşınlar üçün ehtiyat hissələrinin satın alınması.

Lot -2. İdarəyə lazım olan digər mal və materialların satın alınması.

Lot -3. “Mercedes-Benz Vito”, “Mercedes-Benz Sprinter” markalı avtomaşınlar üçün diagnostika, ehtiyat hissələrinin bərpası, kondisionerlərin təmiri və doldurulması, sayışın işqlərinin təmiri və xətə texniki xidmət işlərinin satın alınması.

Lot -4. Daşınma (evakuator) xidmətinin satın alınması.

İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar. Üstünlük veriləcək meyarlar - ən sərfəli qiymət, yüksək keyfiyyət (orijinal ehtiyat hissələr), “Mercedes-Benz” şirkəti tərəfindən istifadəyə icazəli diaqnostik program təchizatı və 24 saatlıq xətə texniki xidmət işləri, bu sahədə peşəkarlıq, maliyyə imkanları və malların qrafikə uyğun təhvil.

Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunu Bakı Baş Səhiyyə İdarəsinin Təcili yardım avtobazasının hesablama hesabına hər bir lot üçün 100 manat məbləğdə iştirak haqqını ödədikdən sonra 2019-cu il martın 14-dək Bakı, N.Quliyev küçəsi 5 nömrəli ünvanda əlaqələndirici şəxs A.Cəfərdindən ala bilərlər.

DXA  
Kod- 210005

VÖEN- 1401555071  
M/h- AZ41NABZ0136010000000003944  
S.W.I.F.T. CTREAZ22  
BBSİ Təcili yardım avtobazası  
H/h- AZ10CTRE00000000000002128218  
VÖEN- 1500247381  
Büdcə təsnifatı kodu - 142340  
Büdcə səviyyəsi kodu - 7  
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak üçün bütün iddiaçılar aşağıda-kı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:

- Tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt ünvanı, telefon nömrəsi, rəhbərin adı və soyadı göstəriləcək imzalanmış və möhürlənmiş olmalıdır);
- İştirak haqqının ödənilməsi barədə sənəd;
- Tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim olunur);
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- İddiəçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

*Tender komissiyası*

## Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi aşağıdakı lotlar üzrə

### AÇIQ TENDER ELAN EDİR:

Tender 7 (yeddi) lot üzrə keçirilir.  
Lot -1. Mənzil fondunun əsaslı təmirinin satın alınması.

Lot-2. İşçilərin geyim və s.geyim materialları ilə təmin olunmasının satın alınması.

Lot-3. Muxtəlif növ avtoehtiyat hissələrinin satın alınması.

Lot-4. Süpürgələrin satın alınması.

Lot-5. Park və həyətləni sahələrin abadlaşdırıl-ması üçün tələb olunan malların satın alınması.

Lot-6. Təsərrüfat materiallarının satın alınması.

Lot-7. Məhəllə daxili yollara asfalt örtüyünün salınması.

Tenderdə iştirak etmək üçün iddiaçılar hər bir lot üçün 200 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesab hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, Ələsgər Ələkbərov küçəsi 535-ci məhəllədə yerləşən Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən

ala bilərlər.  
Əlaqələndirici şəxs- X. Məmmədova, əlaqə telefonu- (050) 445-77-38.

İddiaçılar iştirak haqqlarını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat-Yasamal rayon MKTB  
H/h- AZ34RBT02330401009440045134

VÖEN- 1300454321  
Bank-“Rabitəbank” ASC-nin Yasamal filiali  
Kod- 508193  
VÖEN- 9900001061  
M/h- AZ61NABZ01350100000000006944  
S.W.I.F.T. RBTAZ22  
İştirak haqqı heç bir halda geri qaytarılmır.  
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün arıza;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müva-fiq vergi orqanından arayış;
- İddiəçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son iki il ərzində maliyyə vəziyyəti (dövryyəsi) haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu,

*Tender komissiyası*

nizamnəməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, mənfəət vergisinin bəyannaməsi;

- iddiaçının müvafiq mallar üzrə mənfəə və uyğunluq sertifikatının, tikinti-quraşdırma və xüsusi torpaq işləri ilə bağlı lisenziyasının vacibliyi.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yu-xarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 aprel 2019-cu il saat 17.00-a qədər Bakı, Ələsgər Ələkbərov küçəsi, 535-ci məhəllədə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılının təklifləri 9 aprel 2019-cu il saat 16.00-da Bakı, Ələsgər Ələkbərov küçəsi, 535-ci məhəllədə yerləşən Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində açılacaqdır.

İddiaçılının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

## Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

### AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçiriləcəkdir.  
Lot-1. Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi (tibbi avadanlıqlarla təchizatı).

Lot-2. Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi (tibbi avadanlıqlarla təchizatı).

Lot-3. Şəmkir rayonunun Kür qəsəbəsində xəstəxana binasının təmiri, avadanlıqlarla və inventarlarla təchiz olunması (tibbi avadanlıqlarla təchizatı).

Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirak-çılar hər lot üçün 400,00 (dörd yüz) manat iştirak haqqını qeyd olunmuş hesabla köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1a, telefon- 565-12- 41) ala bilərlər.

Rekvizitlər:  
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi  
VÖEN -1400049171  
Adı- Dövlət Xəzinədarlıq Agentliyi  
Kod- 210005  
VÖEN- 1401555071  
M/h-

AZ41NABZ0136010000000003944  
S.W.I.F.T BİK: CTREAZ22  
H/h-

AZ81CRTE00000000000002128201  
Fond - 7, iqtisadi təsnifat - 142340, xəzinə hesab kitabı - 002730

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tender iştirakçıları öz tender təkliflərini əsas şərtlər toplusunun tələblərinə uyğun olaraq iki nüsxədən ibarət hazırlayaraq, ikiqat bağlı zərfdə 11 aprel 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. Göstərilən vaxtdan sonra təqdim olunan tender təkliflərinə komis-siyada baxılmayacaq, zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri və zərflərin bağlanan hissəsi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir. Zərflərin üzünə əsl və surəti sözləri qeyd edilməlidir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar aşağıdakı sənədləri zərfdə 4 aprel 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər.

- tender iştirakçısının cari maliyyə vəziyyətinin yaxşılığını və gələcəkdə davamlı olaraq mənfəətiliyini nümayiş etdirən son 3 il əks etdirən və auditdən keçirilmiş balans vərəqələri və ya sifarişçini qane edəcək digər maliyyə hesabatları.

Tender iştirakçısının ümumi kapitalı ilə ümumi öhdəlikləri arasındakı riyaiz fərq müsbət olmalıdır.

- minimal dövryyə 15 (on beş) milyon manat olmalıdır. Hesablama son 3 (üç) il ərzində cari və ya başa çatdırılmış müqavilələrə əsasən alınmış və təsdiq edilmiş ümumi ödənişlər əsasında aparılır.

- səhiyyə müəssisələrinə avadanlıqların alınması, quraşdırılması və onlara texniki xidmətin göstərilməsi sahəsində minimum 5 (beş) illik iş təcrübəsinin olması vacibdir.

- iştirak haqqının ödənilməsi barədə bank sənədi.

- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri;

- iddiaçının vergilərə və digər icbari ödənişlərə dair borcunun olub-olmama-sı haqqında müvafiq arayış;

- tender təklifi zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalmalıdır;

Göstərilən sənədlər tələb olunan qaydada hazırlanıb müəyyənləşdirilmiş vaxtda tender komissiyasına təqdim olunarsa, həmin iştirakçılar iddiaçı kimi qeydə alınacaqdır.

Tender təkliflərinin təqdiminin son tarixi 11 aprel 2019-cu il saat 17.00-dir. Tenderin açılışı 12 aprel 2019-cu il saat 15.00-da olacaqdır.

*Tender komissiyası*

## DİN-in Tibb İdarəsinə bilavasitə təbə olan

### A.Heydərrov adına Respublika Hospitalı

### AÇIQ TENDER ELAN EDİR

Tender 5 lot üzrə keçirilir.  
Lot-1. Yumşaq inventarların və xüsusi tibbi geyimlərin satın alınması.  
Lot-2. Təsərrüfat mallarının və yuyucu vasitələrin satın alınması.  
Lot-3. Dəftərxana ləvazimatlarının satın alınması.

Lot-4. Cari təmir işlərinin satın alınması.  
Lot-5. Bərk inventarların satın alınması.  
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvandan (əlaqələndirici şəxs – Xəyyam Qəhrəmanovdan, telefon – (012) 5906626) DİN-in Tibb İdarəsinə bilavasitə təbə olan A.Heydərrov adına Respublika Hospitalının nümayəndəliyindən ala bilərlər.

Adı- DİN-in Respublika Hospitalı  
VÖEN- 1500395041  
ADI- Dövlət Xəzinədarlıq Agentliyi  
Kod- 210005

VÖEN- 1401555071  
M/h- AZ41NABZ  
013601000000000003944  
S.W.I.F.T. BİK- CTREAZ22  
IBAN- AZ95CTRE  
00000000000002077703  
İştirak haqqı heç bir halda geri qaytarıl-mır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olma-lıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnəməsi, qeydiyyatdan keçdiyi ölkə və

rekvizitləri;

- iddiaçılının müvafiq mallar üzrə mənfəə və uyğunluq sertifikatları;
- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici ildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 mart 2019-cu il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 mart 2019-cu il saat 15.00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılının təklif zərfləri 1 aprel 2019-cu il saat 15.00-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvanda açılacaqdır.

İddiaçılının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

*Tender komissiyası*

## Şəki Suvarma Sistemləri İdarəsi

*2019-cu ildə istismar tədbirləri üçün tikinti materiallarının satın alınması məqsədilə*

### AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.  
Lot -1. Dəhnə beton kanalında təmir-bərpə işləri üçün tikinti materiallarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıda-kı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender işti-rakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 110 manat məbləğdə iştirak haqqı-nı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, S.Rəhman küçəsi 25 nömrəli ünvanda yerləşən Şəki Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- A.Səmədovdan, telefon-0424-4-33-84) ala bilərlər.

Təşkilat- Şəki SSI  
Şəki YXO  
H/h- AZ 03 AİB 32051019447000201170  
VÖEN- 3000104011

(Şəki SSI 3000103891)  
Bank- “Kapital Bank”-ın Şəki filiali  
Kod- 200703  
VÖEN- 9900003611  
M/h- AZ37 NABZ  
01350100000000001944  
S.W.I.F.T.BİK -AİIBAZ2x  
İştirak haqqı heç bir halda geri qaytarıl-mır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olma-lıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnəməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənfəə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici ildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 mart 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 29 mart 2019-cu il saat 18.00-a qədər Şəki Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılının təklifləri 1 aprel 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçılının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

*Tender komissiyası*

## Azərbaycan Respublikası Hesablama Palatası

*kompüter, avadanlıq və lisenziyaların satın alınması ilə əlaqədar kotirovka sorğusu keçirir*

İddiaçılar təkliflərini möhürlənmiş qaydada iki-qat zərflərdə 11 mart 2019-cu il saat 17.00-a qədər Azərbaycan Respublikası Hesablama Palatasının tender komissiyasına təqdim etməlidirlər. Zərflər 12 mart 2019-cu il saat 11.00-da aşağıda qeyd olunan ünvanda açılacaqdır. Göstərilən vaxtdan gec təqdim edilən zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Əlaqələndirici şəxs- Nizami Alməmmədov, telefon- (012) 493-32-11 (daxili 252).  
Ünvan- Bakı şəhəri, AZ1000, Xaqani küçəsi 33.  
E-mail- office@sai.gov.az

## Azərbaycan Respublikası Hesablama Palatası



## Xarici xəbərlər

ABŞ

### Yuxusuzluq və insult



Gündə 7 saat-dan az yatmaq insult riskini artırır. Bu, Massaçusets Klinik Xəstəxanasının tədqiqatı nəticəsində bəlli olub. Bildirilir ki, yuxusuzluq orqanizmdə leykositlərin və aterosklerotik saviyyəsinin artmasına səbəb olur. Bütün bunlar isə beyində qan dövranının pozulması və insultla nəticələnir.

Xəbəri "Nature" verib.

Çin

### Günəş elektrostansiyası tikiləcək

Çinli mütəxəssislər kosmosda Günəş enerjisini toplayaraq Yer kürəsinə ötürə biləcək orbital elektrostansiya tikməyi planlaşdırırlar. Məlumatla görə, artıq Çin Kosmik Texnologiyalar Akademiyası bu elektrostansiya texnologiyası üzərində çalışır.

Məlumatı "Naukatv" resursu yayıb.



Almaniya

### Miqrantlar əleyhinə nümayiş



Drezdendə sağ-yönümlü "Pegida" hərəkatının çağırışı ilə İslam dini və miqrantlar əleyhinə növbəti etiraz aksiyası keçirilib. Sayca 172-ci aksiyaya hərəkatın yüzrlər tərəfdarı qoşulub.

Etirazçılar hökumətin qaçqınların qəbulu ilə bağlı siyasətini tənqid edib, miqrantlara sığınacaq verilməsini pisləyib, "Vətən xainləri", "Xalq bizi", "Yalançı mətbuat" kimi şüarlar səsləndiriblər.

Xəbəri "Alman dalgasi" verib.

Böyük Britaniya

### "Honda" ölkəni tərk edəcək

Yaponiyanın "Honda" şirkəti 2022-ci ildə Böyük Britaniya-dakı zavodunu bağlayacaq. Bu barədə şirkətin rəsmi məlumatında bildirilib. Qeyd edək ki, "Honda Civic" modelinin istehsal olunduğu zavodun bağlanması nəticəsində 3 min 500 nəfər işsiz qalacaq.

Məlumatı BBC yayıb.



### Kante "Barselona"ya keçmək istəyir



Londonun "Çelsi" klubunun yarımmüdafiəçisi Nqolo Kante PSJ-yə keçməkdən imtina edib. 27 yaşlı fransalı futbolçunun "Barselona"dan rəsmi təklif gözlədiyi, cari mövsümün sonunda "Çelsi"dən ayrılmaq üçün rəhbərlikdən

icazə istəyəcəyi deyilir.

Qeyd edək ki, "Çelsi" ilə 2023-cü ilədək müqaviləsi olan Kante bu mövsüm iştirak etdiyi 34 oyunda 4 qol vurub, dörd məhsuldar ötürmə verib.

Xəbəri "Eurosport" verib.

Hazırladı:  
Elçin ABBASOV,  
"Xalq qəzeti"

## R.T.ƏRDOĞAN: Türkiyə yeni qaçqın axınını qəbul etmək gücündə deyil



❑ **Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, onun ölkəsi əlavə qaçqın dalğasının öhdəsindən gəlmək iqtidarında deyil. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.**

Bu günlərdə dövlət başçısı İstanbulda keçirilən

miqrasiya üzrə beynəlxalq tədbirdə çıxışı zamanı deyib

ki, qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün uca hasarların inşa edilməsi heç də çıxış yolu deyil.

BMT-nin hesablamalarına görə, hazırda dünyada 260 milyon miqrant, 68 milyon məcburi köçkün və 25 milyon qaçqın var. Dünyada son illər ərzində baş verən ağır silahlı münaqişələr, vətəndaş müharibələri, terror hücumları, aclıq və sair səbəblər üzündən bu rəqəmlər, təəssüf ki, artmaqda davam edir.

Yeri gəlmişkən, Türkiyə indi dünyada qaçqınların ən çox məskunlaşdığı ölkədir. R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə öz milli sərvətlərindən bu ölkədə məskunlaşan 3,6 milyon suriyalı və digər ölkələrdən

olan qaçqınlarla indiyədək 37 milyon dollar vəsait xərcləyib.

Türkiyə Prezidenti çıxışında uydurma "erməni soyqırımı" məsələsinə də toxunub. Bildirib ki, Qərbdə bununla bağlı saxta təbliğatın hər vechlə güclənməsinə baxmayaraq, bu məsələnin araşdırılaraq əsl həqiqətin üzə çıxarılmasını tarixçilərin öhdəsinə buraxmaq lazımdır. Dövlət başçısı vurğulayıb ki, Türkiyə tarixdə heç vaxt soyqırımı həyata keçirməmişdir.

R.T.Ərdoğan ABŞ hökumətinin Fələstinə nəzərdə tutulan humanitar yardımını kəsmək, aclıq və yoxsulluq vəsaitlə xalqın iradəsini sındırmaq qərarını ədalətsiz adlandırb. Deyib ki, 70 il əvvəl öz doğma yurdlarını tərk etməyə məcbur olan fələstinlilərdən siyasi vəsait kimi istifadə etmək olmaz.

M.HACIXANLI,  
"Xalq qəzeti"

## ABŞ və Çin ticarət mübahisəsinə son qoya biləcəkmi?

❑ **"Bloomberg" agentliyinin yaydığı məlumata görə, Çin və Birləşmiş Ştatlar arasında uzun müddətdir davam edən ticarət danışıqlarının növbəti mərhələsi Vaşinqtonda keçiriləcək.**

Bildirilir ki, dünyanın iki ən nəhəng iqtisadiyyatına malik dövlətləri arasında davam edən ticarət müharibəsində həll yolunu tapmaq məqsədilə danışıqların yüksək səviyyəli üçüncü mərhələsi bu gün baş tutacaq.

Xatırladaq ki, ticarət danışıqları dekabrda ABŞ

Prezidenti Donald Trampa Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Yeni il günündən başlayaraq 90 gün müddətə tarif mübahisəsini dayandırmaq barədə əldə edilən razılığın nəticəsidir.

Qeyd edək ki, martın 2-dək razılıq əldə edilmədiyi təqdirdə, ABŞ



administrasiyası Çin mallarına tətbiq etdiyi tarifləri 10 faizdən 25 faizə qaldıracağını bildirib.

Lakin Prezident Tramp ötən həftə deyib ki,

müzakirələrin gedişindən asılı olaraq o, danışıqların müddətinin uzadılmasına razılıq verə bilər.

Mahmud QƏRİBOV,  
"Xalq qəzeti"

## Hayko Maas Trampın çağırışına münasibət bildirib

tərəfindən ələ keçirilmiş öz terrorçu vətəndaşlarına sahib çıxmağa və onları məhkəməyə verməyə çağırır. Terrorçuların sayı 800 nəfərdir.

Almaniya XİN-in başçısı Trampın fikirlərini şərh edərək deyib: "Əgər bu adamların Almaniya vətəndaşlığı varsa, deməli, onların ölkəyə gəlmək hüququ təmin olunub. Lakin Suriyada bunu yoxlamaq

imkanımız yoxdur. Buna görə də biz bu məsələni fransızlar və ingilislərlə əlaqələndirməliyik".

Məlumat üçün deyək ki, D.Trampın çağırışı Avropada birmənalı olmayan reaksiya doğurub. Bir çox siyasətçilər hesab edirlər ki, bu mürəkkəb məsələni hər bir ölkə müstəqil həll etməlidir.

Rövşən ATAŞİYEV,  
"Xalq qəzeti"



❑ **Almaniyanın xarici işlər naziri Hayko Maas Birləşmiş Ştatlar Prezidenti Donald Trampın fevralın 16-da özünün "twitter" sosial şəbəkəsindəki mikrobloqunda etdiyi çağırışa münasibət bildirib. Bu barədə "Euronews" agentliyi məlumat yayıb.**

Qeyd edək ki, D.Tramp avropalı müttəfiqlərinə

müraciət edərək, onların Suriyada amerikalılar

## İsveçrədə faciə

İsveçrənin dağ-kurort şəhəri Kran-Montanada güclü qar yağdıqdan sonra torpaq sürüşməsi baş verib.

Təbii fəlakət nəticəsində 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. 15 nəfər turist itkin düşüb. Onların axtarışı davam etdirilir. Yerli prokurorluq da axtarış işinə nəzarət edir.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

## Hava proqnozu

➔ Fevralın 21-də

➔ Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Müləyim cənub-qərb küləyi əsəcək, gündüz arabit güclənəcək. Gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm cive sütunundan 763 mm cive sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

➔ Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabit yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabit güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 7-10 dərəcə şaxta,

gündüz 11-16 dərəcə isti olacaq.

➔ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayırı-ayrı yerlərdə arabit güclənəcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

➔ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayırı-ayrı yerlərdə arabit güclənəcək. Gecə 0-4, gündüz 8-13 dərəcə isti olacaq.

➔ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayırı-

ayrı yerlərdə arabit güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq.

➔ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Bəyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayırı-ayrı yerlərdə arabit güclənəcək. Gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

➔ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayırı-ayrı yerlərdə arabit güclənəcək. Gecə 3-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

## Rusiya əhalisinin real gəlirləri azalır



❑ **ABŞ növbəti dəfə sanksiya tətbiq edərsə, Rusiya iqtisadiyyatı yeni ciddi sarsıntılara məruz qala bilər. Belə bir bəyanatla Rusiya Hesablama Palatasının başçısı Aleksey Kudrin çıxış edib. Məlumatı "Lenta.ru" verib.**

"İndiyədək tətbiq olunmuş sanksiyalar artıq iqtisadiyyat tərəfindən udulub, bizim müəssisələr onlara uyğunlaşıb. Təəssüf ki, növbəti sanksiyalar yeni şoklara və uyğunlaşmalara səbəb olacaq. Bunlar indi qüvvədə olanlardan daha sərt ola bilər", - deyir Kudrin bildirib.

Onun sözlərinə görə, Qərbin sanksiyaları üzündən Rusiya iqtisadiyyatı itirməkdə davam edir. Məhdudiyyətlər, ilk növbədə, investirlərə mənfi təsir göstərir. Bu şərtlər daxilində prezidentin 2024-cü ilə qədər iqtisadi artımın orta dünya səviyyəsinə çatdırılması ilə bağlı fərmanının tələblərinə əməl etmək çətin olacaq.

Xatırladaq ki, bu il fevralın əvvəllərində bir qrup ABŞ senatoru Rusiyaya qarşı əlavə sanksiyalar tətbiqini nəzərdə tutan qanun layihəsinin parlamentin müzakirəsinə çıxarmışdı. Burada əsasən Rusiyanın buraxdığı yeni dövlət istiqrazlarının alınması qadağan edilir və sıxılmış qazın tədarükü ilə bağlı xarici layihələrin sanksiyalar siyahısına əlavə edilməsi təklif olunur.

Rusiyanın Federal Statistika Xidməti ("Rosstat") isə bəyan edib ki, bu ilin yanvarında vətəndaşların real gəlirləri 1,3 faiz azalıb. Məlumatla görə, əhalinin real gəlirləri 2019-cu ilin yanvarında 2018-ci ilin yanvarı ilə müqayisədə 98,7 faiz, 2017-ci ilin yanvarı ilə müqayisədə isə 99 faiz təşkil edib. Keçən ilin dekabrı ilə müqayisədə enmə 50 faiz olub.

Bildirilir ki, rusiyalıların real gəlirləri 2014-cü ildən azalmağa başlayıb. Azalma 2017-ci ildə 1,7 faiz, 2018-ci ildə isə 0,2 faiz təşkil edib.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

## B İ L D İ R İ Ş

"Xalq qəzeti"nin 18 və 31 yanvar 2019-cu il tarixli nömrələrində dərc olunmuş Quba Rayon Mərkəzi Xəstəxanasının tender elanlarının 5-ci lotunda Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Ekspertiza İdarəsindən rəy alınması zərurəti yarandığına və podraçının sığusuna uyğun əsaslı təmir işlərinin satın alınması üçün tender təkliflərinin qəbulu 2019-cu il martın 28-nə, təklif zərflərinin açılışı isə 2019-cu il martın 29-na təyin edilir.

Tender komissiyası

## Allah rəhmət eləsin

Süleyman İsmayilov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradova qardaşı

ZAKİR MURADOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Goranboy rayonundan Nizaməddin Quliyev Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənova əzizi

DİLAVƏR MƏMMƏDOVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Suraxanı rayonundan İlqar Abbasov "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə bacısı

PAKİZƏ PAŞAYEVANIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Şabran rayonundan Novruz Novruzov "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə əzizi

PAKİZƏ PAŞAYEVANIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Goranboy rayonundan Nizaməddin Quliyev "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə əzizi

PAKİZƏ PAŞAYEVANIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Masallı rayonundan Rafil Hüseynov "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə əzizi

PAKİZƏ PAŞAYEVANIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN  
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02  
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.  
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;  
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.  
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7321

SİFARİŞ 601

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 2:00